

Azərbaycan sülh prosesini davam etdirmək əzmindədir

Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.



Azərbaycan - İtaliya münasibətləri uğurla inkişaf edir

Prezident İlham Əliyev İtaliyanın "Leonardo" şirkətinin direktorlar şurasının sədrini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də İtaliyanın "Leonardo" şirkətinin direktorlar şurasının sədri Stefano Pontekorvonu qəbul edib.



Möhtəşəm 20 il

"Mən möhtərəm Prezidentimiz Heydər Əliyevin hörmətli İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri təyin olunması ilə əlaqədar Milli Məclisə etdiyi müraciəti, demək olar ki, bütün Azərbaycan xalqının ürəyindən gələn istəkdən qaynaqlanan bir addım kimi qiymətləndirirəm. Bu sözlərin təsdiqi kimi burada gündəlik elan olunan Azərbaycan Respublikası Milli Məclisinin bütün deputatlarının alqışlarını misal götürmək istəyirəm. Eyni zamanda onu bildirmək

istəyirəm ki, əgər bu məsələ ümumxalq müzakirəsinə qoyularsa, əminliklə deyirəm - bütün xalq bu təklifi beləcə alqışla qarşılayacaqdır. Ona görə ki, Azərbaycan xalqı Heydər Əliyevin siyasi xəttinin, onun müəyyənləşdirdiyi siyasətin ən layiqli davamçısı kimi möhtəşəm İlham Əliyevi görür".

20 il bundan əvvəl İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi ilə əlaqədar ölkə Prezidenti Heydər Əliyevin Milli Məclisə təqdimatının müzakirəsi zamanı

çıxışının kəskin bir hissəsini xatırlatmaqda məqsədim bu təyinatın böyük çağırışlarla yanaşı, həm də nəhəng iqtisadi sıçrayışlar fürsəti ilə üz-üzə dayanan gənc Azərbaycan dövlətinin gələcək həyatını kökündən dəyişdirən uğurlu islahatlar yolunda dahi Heydər Əliyevin növbəti addımı olduğunu qeyd etməkdir. 20 ildir Azərbaycan xalqı Heydər Əliyevin tarixi seçiminin və qərarının faydalarından bəhrələnməkdədir.



İLHAM ƏLİYEV missiyası

Davamlı inkişaf, qüdrətli dövlət, böyük Zəfər

Tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını Müzəffər Sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində, dünyanın hər tarixinə əbədi olaraq həkk etdi.

Noyabrın 8-də, Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edən Müzəffər Ali Baş Komandan illər öncə qarşısına qoyduğu missiyamı uğurla gerçəkləşdirdiyi və ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt sayır.

Müzəffər Ali Baş Komandan bir daha bəyan etdi ki, Vətən müharibəsində qalib gəlmək şəxsi və siyasi həyatının missiyası idi. Müharibə də uğurla başa çatdı və Azərbaycan xalqının 30 illik həsrətinə son qoyuldu. İndi yeni missiya regionda sülhün bərqərandır.



Azərbaycanı zirvələrə yüksəldən Lider

Cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin ən möhtəşəm uğuru və Ulu Öndər Heydər Əliyevin əbədi yaşar ideyalarının ən böyük təccüsü isə, əlbəttə ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdir. Bu qələbəni xalqımıza yaşadan, Azərbaycanı ərazi bütövlüyünü təmin edən Müzəffər Ali Baş Komandan İlham Əliyev bunlarla həm də Heydər Əliyevin arzularını çin etdi. Torpaqlarımızın azad olunması və məcburi köçkünlərin doğma yurdlarına qayıtması Ulu Öndərin ən böyük arzuları idi. Vətən müharibəsindəki Zəfər başda olmaqla qazandığımız hər bir uğur göstərir ki, Azərbaycan möhtərəm İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin yaratdığı möhkəm təməllər üzərində qürur doğuran tarixi zirvəyə yüksəlib.



İlham Əliyev Qarabağ ermənilərinə xilas yolunu göstərdi

Əgər doğru seçim etsələr, onlar da Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar

Ümumiyyətlə, tərəflər arasında aparılan sülh danışıqları prosesində qalib tərəf Azərbaycandır. Buna baxmayaraq, Azərbaycan lideri dövlət olaraq Ermənistanı münasibətdən sonrakı normallaşma gündəliyini təklif edib. İndi tərəflər bir-birinin suverenliyini, ərazi bütövlüyünü və dövlət sərhədlərinin toxunulmazlığını qarşılaşdırmaq istəyirlər. Lakin buna baxmayaraq, rəsmi İrəvan yenə də ortaya narazılıq salan bezi məsələləri gündəmə gətirməklə prosesə uzatmağa can atır. Sərhəddə təxribatlar törədilir, dövlət bayrağına qarşı hörmətsizlik edilir və eyni zamanda separatçı dəstələrin təxribatlar törətmələrinə şərait yaradılır. Bu azmış kimi, Ermənistan hətta siyasi şantaj əl ataraq manipulyasiya ilə məşğul olur. Guya,

onları xilas edə bilməyəcək. Möhtəşəm İlham Əliyevin hörmətli İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri təyin olunması ilə əlaqədar Milli Məclisə etdiyi müraciəti, demək olar ki, bütün Azərbaycan xalqının ürəyindən gələn istəkdən qaynaqlanan bir addım kimi qiymətləndirirəm. Bu sözlərin təsdiqi kimi burada gündəlik elan olunan Azərbaycan Respublikası Milli Məclisinin bütün deputatlarının alqışlarını misal götürmək istəyirəm. Eyni zamanda onu bildirmək istəyirəm ki, əgər bu məsələ ümumxalq müzakirəsinə qoyularsa, əminliklə deyirəm - bütün xalq bu təklifi beləcə alqışla qarşılayacaqdır. Ona görə ki, Azərbaycan xalqı Heydər Əliyevin siyasi xəttinin, onun müəyyənləşdirdiyi siyasətin ən layiqli davamçısı kimi möhtəşəm İlham Əliyevi görür".

20 il bundan əvvəl İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi ilə əlaqədar ölkə Prezidenti Heydər Əliyevin Milli Məclisə təqdimatının müzakirəsi zamanı

Azərbaycan Qarabağın erməni sakinlərinə qarşı "humanitar fəlakət" yaradır. Onların təhlükəsizliyi ilə bağlı ümidlərinin bir qismi tamamilə yoxa çıxıb. İndi onlar yeni təhlükəsizlik qaranlıqları axtarırlar. Regionda təhlükəsizliyin qarantı isə, əlbəttə ki, İlham Əliyevin sülh gündəliyidir. Azərbaycan Prezidentinin təklifləri bölgənin gələcək inkişafına hədəflənib. Ermənistan da iqtisadi inkişafını, əhalisinin heç olmasa bundan sonra yaxşı yaşamasını istəyirsə, sülh müqaviləsini imzalamaqlıdır. Başqa yolu yoxdur.



Ədalət sonda qalib gəlir

Müharibə cinayətkarları Azərbaycan məhkəmələrində cavab verməlidirlər

Azərbaycan xalqının bir problemi vaxtilə dövlət müstəqilliyini itirməsi, ikincisi isə, ermənilərin kütləvi şəkildə tarixi Azərbaycan torpaqlarına yerləşdirilməsi olub. Ermənilər onlara göstərilən qayğıdan sui-istifadə edərək yerli azərbaycanlıları sıxışdırmağa, yerləşdikləri yerlərin tarixini erməniləşdirməyə və gələcəkdə Azərbaycan torpaqlarında müstəqil dövlət yaratmağa nail olublar: "Onların azərbaycanlılara qarşı etdikləri həmişə vəhşilik, qaniçənlik, qətlər və insanlığa zidd hərəkətlər olub. Keçmiş SSRİ rəhbəri Mixail Qorbaçovun onlara isti münasibəti, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin siyasətdən uzaqlaşdırılması ilə onlar daha da azzımlaşdılar. Erməni millətçiləri Dağlıq Qara-

bağ və onun ətrafında yerli əhaliyə qarşı ən qəddar hərəkətlər törətdilər. Bunlardan biri də Meşəli faciəsidir".

Azərbaycan müstəqil dövlətçiliyini ilk növbədə suveren hüquqlarını qorumaqla, hüquqi demokratik dövlət qurmaqla daxili və xarici siyasətini müstəqil həyata keçirir. Erməni cinayətkarları törətdikləri cinayət əməllərinə görə cəzasını bu və ya digər formada mütləq alacaqlar.

Erməni separatizminə hər zaman beynəlxalq dəstək verilib. Buna görə də Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı, qanlı cinayətlərin məsuliyyəti həm də terrora, separatizmə dəstək verənlərin üzərinə düşür. Bunlar insan hüquqlarından danışan

Avropa strukturlarıdır. Onlar 30 ildən artıq zaman ərzində ən kobud və aşkar şəkildə tapdanan azərbaycanlıların hüquqlarından danışmayıblar. Biz bir daha gördük ki, insan hüquqları ilə bağlı çağırışlar, onun qorunması istiqamətində fəaliyyətlər, sadəcə olaraq, imitasiya və ələdir ki, ayrı-ayrı dairələr geosiyasi, geoiktisadi maraqları üçün bundan istifadə edirlər.

1991-ci ildə azərbaycanlılara qarşı genosidə bənzər soyqırımı törədilib, 1992-ci ildə isə ABŞ tərəfindən "Azadlığa dəstək" aktına 907-ci düzəliş qəbul olunub. Deməli, məqsədi şəkildə Azərbaycana qarşı erməni təəcüzlərinə beynəlxalq insansiyalarda rəvac verilib.



XİN: "Paşinyanın növbəti dəfə beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirmək cəhdləri Ermənistanın vəziyyəti gərginləşdirmək niyyətini göstərir"

"Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 3-də hökumətin iclasında çıxışı zamanı növbəti dəfə "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyəti, eləcə də ərazi bütövlüyü və delimitasiya məsələsində beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirmək cəhdləri etməsi Ermənistan tərəfinin iki ölkə arasında normallaşma prosesinə müsbət təhəvvül vermək əvəzinə, vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisidir".

AZƏRTAC xəbər verir ki, bu sözlər Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində yer alıb.



"Bir daraq gülləni babamın başına boşaltdı"



Meşəli sakinlərinin ürək dağlayan xatirələri

"Kəndimizdə qırğını törədənələr də elə Vaqif Xaçaturyan və onun erməni silahlı quldur dəstəsinin üzvləri idi. Səhərə yaxın kəndi üç tərəfdən mühasirəyə almışdılar. Muzdlu əsgərlər də aralarında var idi. İnsanları can verən halda, dünyasını hələ dəyişməmiş yandırır və işğalçıları verirdilər. Məktəbin 7-ci sinif şagirdi Vidadi Allahverdiyev, kəndin yaşlı qadınlarından 75 yaşlı Süryəy Xudayarovanı qətlə yetirmişdilər. Qocaya, uşağa, heç kimo rəhm etmədən qəddarcasına əhalini qırdılar".

"Meşəlidə ermənilərin törətdiyi faciə nəticəsində yaxınlarımızı - anamızı, atamızı, qardaş-bacımızı, qohumlarımızı itirdik. Qətlə yetirilənlər arasında körpələr, məktəblilər də var idi".

"Deyirlər ki, o, İlyanın qardaşıdır. İlyanı tanıyırdım, avtobus sürürdü. Bu baş verən hadisələrdən əvvəl o avtobusdan biz də istifadə edirdik. Amma Vaqif Xaçaturyanı şəxsi olaraq tanıyıram. Təxminən məndən bir az balaca olardı".



Azərbaycan sülh prosesini davam etdirmək əzmindədir

Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib



Əvvəli 1-ci sah.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bu yaxınlarda ABŞ Dövlət katibi Antoni Blinkenlə keçirdiyi

telefon söhbəti zamanı qaldırılmış məsələlər ətrafında fikir mübadiləsini davam etdirdi. Prezident İlham Əliyev Azərbaycan tərəfinin sülh prosesini davam etdirmək öz-

mini bir daha təsdiqlədi və tezliklə danışıqlar çərçivəsində müzakirə olunan əsas istiqamətlər üzrə nəticələrin əldə edilməsinə ümidvar olduğunu bildirdi.

Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normalaşdırılması və sülh müqaviləsi üzrə danışıqların prosesində fikir mübadiləsi aparıldı.

"Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

"Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1820; 2019, № 1, maddə 42, № 4, maddə 591, № 7, maddə 1179; 2022, № 7, maddə 715, № 12, maddə 1377; 2023, № 4, maddə 449) aşağıdakı dəyişikliklər edilsin:

- 12.3-cü maddədən "İdarə Heyətinin" sözləri çıxarılsın.
- 21.13-cü maddəyə aşağıdakı məzmununda ikinci cümlə əlavə edilsin:

"Kənar dövlət maliyyə nəzarəti Azərbaycan Respublikası Mərkəzi Bankının yalnız inzibati-təsərrüfat fəaliyyətini əhatə edir."

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2023-cü il

"Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

"Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 747; 2008, № 11, maddə 960; 2015, № 4, maddə 350; 2016, № 3, maddə 418; 2019, № 1, maddə 31, № 4, maddə 599) aşağıdakı dəyişikliklər edilsin:

- 2.1-ci maddəyə "Auditor xidməti haqqında" sözlərdən sonra ", Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" sözləri əlavə edilsin.
- 8.9-cu maddənin üçüncü cümləsindən "və maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqlardan" sözləri çıxarılsın.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2023-cü il

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cü bəndini rəhbər tutaraq qərara alır:

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 890;

2016, № 3, maddə 428, № 11, maddə 1768, № 12, maddə 2016; 2017, № 5, maddə 739; 2018, № 11, maddələr 2187, 2200; 2019, № 1, maddə 29, № 2, maddə 201, № 6, maddə 1005; 2020, № 7, maddə 857; 2021, № 5, maddə 429; 2022, № 7, maddə 698; 2023, № 4, maddə 450) aşağıdakı dəyişikliklər edilsin:

- 2.2-cü maddədən "və maliyyə bazarları sahəsində aparılan yoxlamalara" sözləri çıxarılsın.

2. Aşağıdakı məzmununda 2.2-3-cü maddə əlavə edilsin:

"2.2-3. Maliyyə bazarları sahəsində aparılan yoxlamalar "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənir."

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2023-cü il

Azərbaycan - İtaliya münasibətləri uğurla inkişaf edir

Prezident İlham Əliyev İtaliyanın "Leonardo" şirkətinin direktorlar şurasının sədrini qəbul edib



Əvvəli 1-ci sah.

AZƏRTAC xəbər verir ki, Stefano Pontekorvo İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloni və müdafiə naziri Quido Krosettonun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İtaliya Nazirlər Şurasının Sədri və müdafiə nazirinə çatdırmağı xahiş etdi.

Görüşdə Azərbaycanla İtaliya arasında səmərəli tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, hərbi və mülki sahələrdə dünyanın ən qabaqcıl şirkətlərindən biri olan "Leonardo" şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olundu.

Qeyd edək ki, İtaliyanın müdafiə məhsulları istehsal edən ən böyük şirkəti olan "Leonardo"nun mülki sektorda

da maraqlı texnologiyaları, o cümlədən "Smart city" texnologiyası, süni peyk istehsalı və aerokosmik xidmətlər, böyük şəhərlərin nəqliyyat sistemlərinin idarə edilməsi də var. Şirkətin rəhbər şəxsləri bu sahələrdə də ölkəmizə faydalı ola biləcək əməkdaşlıqla bağlı təşəbbüslərini ifadə etdilər.

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 11, № 12, maddə 706; 2005, № 12, maddə 1083; 2006, № 12, maddə 1005; 2010, № 3, maddə 173, № 4, maddə 276; 2016, № 2 (I kitab), maddə 205, № 4, maddə 628; 2017, № 5, maddə 699; 2018, № 12 (I kitab), maddə 2523; 2019, № 7, maddə 1208, № 8, maddə 1372; 2020, № 5, maddə 525; 2021, № 6 (I kitab), maddə 559, № 7, maddə 719, № 12, maddələr 1313, 1342; 2023, № 4, maddə 456) aşağıdakı dəyişikliklər edilsin:

- 1.1-ci maddədə "1.6-cı" sözləri "1.7-ci" sözləri ilə əvəz edilsin.
- Aşağıdakı məzmununda 1.7-ci maddə əlavə edilsin:
- "1.7. Bu Qanun "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikası Qanununun 65-1-ci maddəsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən höyətə keçirilən satınalmalara şamil edilmir."

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2023-cü il

"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 603; 2006, № 6, maddə 482; 2007, № 8, maddə 745; 2008, № 3, maddə 154; 2009, № 12, maddə 948; 2011, № 11, maddə 983; 2012, № 6, maddə 509, № 7, maddə 668, № 11, maddə 1053; 2013, № 6, maddələr 607, 623, № 7, maddə 791, № 12, maddə 1484; 2014, № 1, maddə 7, № 2, maddə 97, № 6, maddələr 597, 604; 2015, № 3, maddə 255; 2016, № 4, maddə 645, № 6, maddə 990, № 7, maddə 1244, № 11, maddələr 1770, 1775; 2017, № 5, maddə 738, № 6, maddə 1037, № 10, maddə 1772, № 11, maddə 1954, № 12 (I kitab), maddə 2235; 2018, № 2, maddə 167, № 3, maddə 382, № 5, maddə 852; 2019, № 1, maddə 25, № 4, maddə 593; 2020, № 7, maddə 843, № 12 (I kitab), maddə 1423; 2021, № 6

(I kitab), maddə 556, № 12, maddə 1315; 2022, № 5, maddə 431, № 11, maddə 1232, № 12, maddə 1379; 2023, № 1, maddələr 4, 8, № 2, maddə 161; Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 887-VIQD nömrəli Qanunu) 5.1-3-cü maddəsindən "maliyyə bazarlarına nəzarət orqanı," sözləri çıxarılsın.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2023-cü il

"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 605; 2008, № 12, maddə 1049; 2010, № 4, maddələr 265, 276; 2012, № 6, maddələr 512, 529; 2013, № 1, maddə 18; 2015, № 7, maddə 819; 2016, № 10, maddələr 1601, 1609, № 11, maddə 1754; 2017, № 3, maddə 333; 2018, № 6, maddə 1179; 2019, № 1, maddə 28, № 4, maddə 599, № 5, maddə 797, № 8, maddə 1365; 2021, № 1, maddə 6, № 12, maddə 1298; 2023, № 4, maddə 453) aşağıdakı dəyişikliklər edilsin:

- 4.2-cü maddəyə aşağıdakı məzmununda ikinci cümlə əlavə edilsin:
- "Azərbaycan Respublikasının Mərkəzi Bankı mühasibat uçotunu bu Qanunun 12-1.1-ci maddəsi ilə müəyyən edilmiş uçot qaydalarına uyğun aparır."
- Aşağıdakı məzmununda 12.3-2-ci maddə əlavə edilsin:
- "12.3-2. Bu Qanunun 12.3.1-ci maddəsinin tələbi kredit təşkilatları, sığortacılar, təkrarsığortacılar, investisiya fondları və bu fondların idarəçiləri, habelə qiymətli kağızlar bazarında lisenziyalasdırılan şəxslərə tətbiq edilmir. Həmin şəxslər illik

maliyyə hesabatlarını və birləşdirilmiş (konsolid edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə özlərinin rəsmi internet sahifəsində dərc etməlidirlər."

3. 12-1.1-ci maddəyə aşağıdakı məzmununda ikinci cümlə əlavə edilsin:

"Azərbaycan Respublikasının Mərkəzi Bankında mühasibat uçotunun aparılması qaydaları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti tərəfindən müəyyən edilir."

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2023-cü il



Qurucu rəhbər, global lider, müzəffər komandan

Əvvəlki L-ci sahə.

Ulu Öndərin tarixi seçimi

Tarixi şəxsiyyətlər statusuna yüksəlmiş liderlərin öz üzərinə götürükləri missiyanı, bir qayda olaraq, onun sədaqətli ardıcılıqları davam etdirirlər. Ölkəmizin suverenliyinin xilaskarı və müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin davam etdirilməsi məhiyyətə müstəqilliyin qorunub saxlanması, yeni cəmiyyət quruculuğunun davam etdirilməsi, ölkənin təhlükəsizliyinin və xalqın rifahının təmin edilməsi, Qarabağın işğaldan azad edilməsinə nail olunması kimi həllini gözləyən vəzifələrinə yeritilməsi formasında başa düşülür və qəbul edilirdi. Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər ağır və uzunuzun iqtisadi və siyasi böhranlar, mənəvi sarsıntılar zolağından keçən Azərbaycan cəmiyyəti Ulu Öndərin yaratdığı sabitliyi, əmin-amanlığı, nikbinliyi yüksək qiymətləndirir, ölkənin gələcək taleyini bu uca dəyər və nemətlərdən ayrılıqda təsəvvür etmirdi. Digər tərəfdən isə, Ulu Öndərin ölkənin və xalqın gələcək taleyi qarşısında böyük məsuliyyəti kimi ciddi amil diqqətdən qaçırılmamalıdır. 20 illik tarixi təcrübənin dəyərləndirilməsi əsasında tam əminliklə demək mümkündür ki, Azərbaycanın gələcəyi ilə bağlı xalqın rəyi və Ümummilli Liderə etibar nəinki üst-üstə düşür, hətta bir-birini tamamlayır. Heydər Əliyev Azərbaycanın gələcəyi ilə bağlı düşüncə və baxışlarını aydın şəkildə cəmiyyətə təqdim edə bildimişdi və toplum da öz növbəsində bu baxışlara etdiyi qüvvəni müxtəlif şəkildə təzahür etdirmişdi. Dahi Liderin tarixi seçiminin birinci vəzifəsi bununla da öz həllini tapmış sayıla bilər və oslandı, sayılırdı.

Heydər Əliyevin ölkənin gələcəyi ilə əlaqədar seçiminin ikinci vəzifəsi onun əsasını qoyduğu tarixi missiyanı davam etdirməyə qadir olan və hamını qane edən namizədin tapılmasında ifadə olunurdu. Bunsuz dahi liderin reallaşdırılması olduğu seçimin təhlükəsizliyinin təmin edilməsi mümkün deyildi. Hesab etmək olar ki, 2003-cü il avqust ayının 4-də İlham Əliyev Azərbaycan Respublikasının Baş naziri təyinin edilməsi sözügedən seçimi istiqamətində atılan ilk addım sayıla bilər. Bununla da toplumda həmin ilin oktyabr ayında keçiriləcək prezident seçkilərində Heydər Əliyevi əvəz edə biləcək namizədin irəli sürülməsi ehtimalları və effekti yarımaq mümkün oldu. Seçkilərdən əvvəl, obyektiv tələblərə uyğun olaraq, Heydər Əliyevin seçiminin bütünlüklə təqdir edildiyini, boyundobuz və seçici kütləsinin düşüncələri ilə üst-üstə düşdüyünü söyləmək mümkündür.

İlham Əliyevin Heydər Əliyev siyasətinə sədaqətli tam aydın şəkildə dərk edilirdi və bütünlüklə etiraf olunurdu. Azərbaycan Dövlət Neft Şirkətində vitse-prezident vəzifəsində fəaliyyətini, xüsusilə də "Əsrin müqaviləsi"nin imzalanmasında müstəsna xidmətləri, Avropa Şurasının Parlament Assambleyasının vitse-prezidenti vəzifəsində ölkəmizin maraqları naminə nümayiş etdirdiyi fədakarlıq, Milli Olimpiya Komitəsinin Prezidenti vəzifəsində Azərbaycan idmanının inkişafına verdiyi fəvqəladə töhfələr cəmiyyətə onun yüksək bacarığını, intellektinin və təhsilinin təqdim olunmasında əvəzənilməz rol oynadı. İlham Əliyev ölkəmizin böyük potensialına və gələcəyə malik olan gənc nəslinin parlaq nümayəndəsi kimi toplum tərəfindən tanınır və qəbul edilirdi. Onun cəmiyyətdə rəğbətə qazanan mənəvi xüsusiyyətləri və cəlbədiçi obrazı Heydər Əliyevin seçiminə əlavə etibarlılıq effekti yaradır, obyektiv zərurətdən qaynaqlandığını təsdiq edir.

İstənilən seçimin ən etibarlı sınağı praktiki hesab olunur. Böyük şəxsiyyətlərin seçiminin sınaq meyarı tarixdir. Dahi siyasətçi Heydər Əliyevin 20 il bundan əvvələ təsadüf edən qərarının böyük mənası və obyektiv zərurətdən qaynaqlanması Prezident İlham Əliyevin möhtəşəm uğurları sayəsində tarixin yeganə hoqqi sınağından layiqincə çıxmağa müvəffəq oldu. Ölkəmiz tarixdə heç zaman görünməmiş inkişafına qovuşdu, möhtəşəm qələbə və zəfərlər qazandı. Azərbaycan isə ona bir çox parlaq səhifələr bəxş edən yeni əzəmətli siyasətçi və dövlət xadimi qazandı.

Xalqın etimadı və ümidi

20 il əvvəl Ulu Öndər Heydər Əliyev böyük səylər və fədakarlıqlar sayəsində qurduğu müstəqil Azərbaycan dövlətinin gələcək uğurlu taleyinin təminatı barədə seçim etmək zərurəti qarşısında qaldığı kimi, Azərbaycan xalqı da növbəti seçim qarşısında idi. Xalqın 10 il əvvəlki seçimi - Heydər Əliyevin hakimiyyətə dövləti ölkəni real dağılmaq təhlükəsindən qurtardı, Azərbaycanda müstəqil dövlət quruculuğunun uğurla başa çatdırılmasını təmin etdi. İnsanlar öz taleyini sahib çıxmağın faydalarını nəinki ictimai həyatda, həm də hər bir ailənin həyatında baş verən pozitiv dəyişikliklər nümunəsində aydın şəkildə dərk edirdi. Otən əsrin 90-cı illərində əvvəllərinin Azərbaycanı Heydər Əliyevin prezident seçilməsindən sonra cəmi 10 il ərzində bütünlüklə dəyişmiş, sabitliyin, əmin-amanlığın, dərin iqtisadi islahatların geniş vüsət aldığı yeni Azərbaycana transfer etmişdi. Ulu Öndərin uğurla həyata keçirdiyi neft strategiyası əhalidə ölkənin parlaq gələcəyinin aydın təsəvvürü ediləndirən əsas amillərdən sayılırdı. Demokratiya və iqtisadi keçid mərhələsi cəmiyyəti kimi özünü təsdiq etmiş Azərbaycanın gələcək inkişaf perspektivləri təbii olaraq hər bir vətəndaşın diqqət mərkəzində dayanaraq onun siyasi və ictimai ovaqatın təyini edən əsas amillərdən sayılırdı. Bu isə öz növbəsində Heydər Əliyevdən sonrakı dövrün lideri ilə əlaqədar ictimai seçimin həlledici siyasi ölçüsü funksiyasını yerinə yetirirdi.

Qeyd etmək yerinə düşər ki, 1993-cü ildə Heydər Əliyevin Azərbaycanın Prezidenti seçilməsi əhalinin mütləq əksəriyyətinin obyektiv tarixi zərurəti ifadə edən rəy və çağırışlarının nəticəsi olduğu kimi, 2003-cü ildə İlham Əliyevin ölkənin siyasi həyatının həlledici amilinə çevrilməsi də köklü obyektiv asaslara söykənirdi. Xalqın Ulu Öndərin siyasi kursunun alternativsizliyini qeyd-şərtsiz qəbul etməsi ilə onun siyasətini ən uğurlu şəkildə yerinə yetirə biləcək siyasətçi rolunda İlham Əliyev nəzərdən keçirilməsi və qəbul edilməsi bu fikrin təsdiqi baxımından həqiqət meyarı sayılacaq dərəcədə inandırıcı və qatidir.

Xalqın İlham Əliyevə inamı və etimad göstərmək niyyəti dövrün ictimai reallığının aydın şəkildə müşahidə edilən ümidverici mənzərəsidir. İnsanlar onun yuxarıda sadalanan keyfiyyətləri və bacarıqlarına görə bu günə siyasətçini Ulu Öndərin layiqli davamçısı kimi görür, qiymətləndirir və dərk edirlər. Hesab edilməz ki, İlham Əliyevə xalqın etimadı və inamının mənbəyini axtarmalı olsaq, ilk növbədə möhz deyilənləri göz önünə götürmək lazımdır.

İlham Əliyevin 2003-cü ilin avqustunda Azərbaycan Respublikasının Baş naziri təyinin edilməsi və ardınca prezident seçkilərinə qatılması əhalinin ona olan etimadın nüvəsini və dəyərcəsini aydın şəkildə təsəvvür etməyə imkan yaratmış oldu. Eyni zamanda İlham Əliyevin döyq həyəti və programı ilə fərqlənən seçki strategiyası ona olan xalq etimadının və inamının daha da möhkəmləndirilməsi imkanları baxımından qiymətləndirilə bilər. Kampaniyanın gedişi Heydər Əliyevin siyasi davamçısına seçici etimadı və inamı dinamikanın davamlı sürətdə artmasını aydın şəkildə sübuta yetirirdi. İlk mərhələdə ona Heydər Əliyevin siyasi kursunun davamçısı kimi baxan və bu cəhətin parlaq nümayəndəsi kimi toplum tərəfindən tanınır və qəbul edilirdi. Onun cəmiyyətdə rəğbətə qazanan mənəvi xüsusiyyətləri və cəlbədiçi obrazı Heydər Əliyevin seçiminə əlavə etibarlılıq effekti yaradır, obyektiv zərurətdən qaynaqlandığını təsdiq edir.

İstənilən seçimin ən etibarlı sınağı praktiki hesab olunur. Böyük şəxsiyyətlərin seçiminin sınaq meyarı tarixdir. Dahi siyasətçi Heydər Əliyevin 20 il bundan əvvələ təsadüf edən qərarının böyük mənası və obyektiv zərurətdən qaynaqlanması Prezident İlham Əliyevin möhtəşəm uğurları sayəsində tarixin yeganə hoqqi sınağından layiqincə çıxmağa müvəffəq oldu. Ölkəmiz tarixdə heç zaman görünməmiş inkişafına qovuşdu, möhtəşəm qələbə və zəfərlər qazandı. Azərbaycan isə ona bir çox parlaq səhifələr bəxş edən yeni əzəmətli siyasətçi və dövlət xadimi qazandı.

Azərbaycanın son 20 ilinin əzəmətli inkişafının fundamentini özünün hortorelli təəcəssümünü Ulu Öndərin müstəqil dövlət quruculuğu konsepsiyası ilə bərabər, həm də İlham Əliyevin 2003-cü ildə seçki platformasında irəli sürdüyü ideyalarda və konkret proqramlarda tapır desək, güman edirik ki, səhvə yol vermərik. Həmin platformada yer tutan 5 ildə 600 min yeni iş yerinin yaradılması, özəmətli Azərbaycan



Möhtəşəm 20 il

Böyük yüksəliş illəri

İlham Əliyevin böyük ideyaları, pragmatik yanaşma tərzi və cəsarətli addımları XXI əsrin əvvəllərindən etibarən Azərbaycanı əzəmətli iqtisadi sıçrayışa hazırlayan səbəblərin kökündə dayanırdı. Heydər Əliyevin dövründə həyata keçirilən islahatlar, xüsusilə də iqtisadi liberallaşdırma və "Əsrin müqaviləsi" sayəsində reallaşdırılan neft strategiyası ölkənin keyfiyyətə yeni mərhələyə keçməsinə etibarlı zəmin hazırlamışdı. Ölkədə qararlaşan siyasi sabitlik, vətəndaş həmrəyliyi, Azərbaycanın yeni beynəlxalq imicinin formalaşması sosial-iqtisadi keçidin yeni mərhələsinə irəliləməsinə dəstək olub. Kampaniyanın gedişi Heydər Əliyevin siyasi davamçısına seçici etimadı və inamı dinamikanın davamlı sürətdə artmasını aydın şəkildə sübuta yetirirdi. İlk mərhələdə ona Heydər Əliyevin siyasi kursunun davamçısı kimi baxan və bu cəhətin parlaq nümayəndəsi kimi toplum tərəfindən tanınır və qəbul edilirdi. Onun cəmiyyətdə rəğbətə qazanan mənəvi xüsusiyyətləri və cəlbədiçi obrazı Heydər Əliyevin seçiminə əlavə etibarlılıq effekti yaradır, obyektiv zərurətdən qaynaqlandığını təsdiq edir.

İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafının keçidini təmin etməkdən ibarət olan strategiyası sistemlilik, ardıcılıq, səmərəlilik və müasirlik kimi parametrləri ilə seçilməkdədir. Buna Azərbaycanı inkişafa və yeniləşməyə aparacaq vizyon kimi də səciyyələndirmək mümkündür.

Uzunmüddətli inkişaf məqsədlərinin həyata keçirilməsi onun məhkəm zəminini hazırlanmasından ayrı təsəvvür edilə bilməz. İlham Əliyevin hakimiyyətinin ilk dövründən start götürən genişmiqyaslı quruculuq və abadlıq strategiyasının arxasında dayanan həqiqi niyyətin inkişaf naminə müasirləşmə formulu olduğuna sübut etdik.

Yeni, daha yüksək sosial inkişaf səviyyəsinə keçid, sosial ədalətə əsaslanan ictimai əhdəngdarlığın və həmrəyliyin təmin edilməsi İlham Əliyevin keçid konsepsiyasını tamamlayan və müstəsna əhə-

miyyətə kösb edən komponentlərdir. Yoxsulluğun 10 dəfəyədək azaldılması, əhalinin rifah səviyyəsinin dəfələrlə yüksəldilməsi, sosial müdafiə sisteminin ciddi səylərləni artırılması, həm biznes mühitinin təkmilləşdirilməsi, həm iqtisadi və sosial modernləşməni, həm də ölkənin simasının dəyişdirilməsi əsasında imicinin yeniləşdirilməsi özündə ehtiva edir.

Altıncı programın uğurla həyata keçirilməsi və onun nəticəsində cəmiyyətin ictimai ovaqatında müşahidə ediləməyə başlayan pozitiv meqamlar sosial-iqtisadi keçid strategiyasının yeni mərhələsinə start verməsinə zərurət hazırlamış oldu. Səyənərin, kənd təsərrüfatının, xidmət sahələrinin inkişafı, ölkəyə yeni texnologiyaların gətirilməsi, istehsal xarakterli iş yerlərinin yaradılması iqtisadi gündəliyi zəbt edən yeni vəzifələrə çevrildi.

Sürətlə yeniləşən, yüksək iqtisadi artım nümayiş etdirən Azərbaycanın beynəlxalq iqtisadi inteqrasiyadan kənarında qalması təsəvvür edilə bilməzdi. Ölkənin Heydər Əliyevin neft strategiyasından başlayan beynəlxalq iqtisadi inteqrasiyasının yeni mərhələsinə qədəm qoyması qəbul olunan Bakı-Tbilisi-Ceyhan neft boru xətti ilə bərabər, ölkəmiz özünü beynəlxalq icmaya TAP və TANAP kimi qaz kəmərləri sistemi, Bakı-Tbilisi-Qars dəmir yolu şəbəkəsi ilə təqdim etmək imkanı qazandı.

İlham Əliyevin sosial-iqtisadi keçid konsepsiyası yüksək texnologiyaların tətbiqi və iqtisadiyyatın rəqəmsallaşdırılmasından ibarət olan ən müasir inkişaf istiqamətlərindən ayrılıqda təsəvvür edilə bilməz. Möhz onun uzaqgörənliyi sayəsində Azərbaycan dünyanın yüksək nüfuzlu kosmos ölkələri klubunun üzvü olmuşdu. Rəqəmsallaşma, "ağıllı" şəhər və kəndlər konsepsiyası ölkəmizin müasir və gələcək həyatının ayrılmaz atributları sayılır.

Yeni, daha yüksək sosial inkişaf səviyyəsinə keçid, sosial ədalətə əsaslanan ictimai əhdəngdarlığın və həmrəyliyin təmin edilməsi İlham Əliyevin keçid konsepsiyasını tamamlayan və müstəsna əhə-

miyyətə kösb edən komponentlərdir. Yoxsulluğun 10 dəfəyədək azaldılması, əhalinin rifah səviyyəsinin dəfələrlə yüksəldilməsi, sosial müdafiə sisteminin ciddi səylərləni artırılması, həm biznes mühitinin təkmilləşdirilməsi, həm iqtisadi və sosial modernləşməni, həm də ölkənin simasının dəyişdirilməsi əsasında imicinin yeniləşdirilməsi özündə ehtiva edir.

Sadalanən iqtisadi və sosial nailiyyətlər ölkənin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə təsirli təsəvvür edilə bilməzdi, və təbii ki, ötürmədi. Azərbaycan son 20 illik tarixi Birlişmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, dünyanın BMT-dən sonra ən kiçik təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik etməsi, bir sıra ən mötəbər beynəlxalq forum və toplantılarda təşəbbüskən qismində çıxış etməsi və s. kimi parlaq hadisələrə zəngindir. Bütün bunların qaçılmaz əhkordu isə, heç şübhəsiz, 30 il davam edən erməni işğalına son qoyulması, Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, Azərbaycanın qalib dövlət fəxri adını qazanmasıdır.

Qarabağın yeni taleyi və tarixi

Qarabağ mövzusu ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərindən etibarən Azərbaycan siyasətinin mərkəzində dayanırdı. Ermənistanın Azərbaycanı hərbi təcavüzü və onun nəticəsi olaraq torpaqlarımızın 20 faizinin işğal edilməsi, yüz minlərlə vətəndaşın öz dövlətindən məcburi köçürülməsi yenidən müstəqilliyinə qovuşmuş ölkənin siyasi həyatının mənasında və hədəflərində tamamilə fərqli mənzərənin meydana gəlməsinə səbəb olmuşdu. Qarabağ mövzusunda konarda siyasət və siyasi fəaliyyətin mövcudluğunu təsəvvür etmək mümkün deyildi. Sabitlik və əmin-amanlıq kimi anlayışlar Qarabağ mövzusunun orbitindən çıxmağa nail ola bilmirdi. Ölkənin və hakimiyyətin taleyi demək olar ki, bütünlüklə Qarabağ ətrafında corayan edən hadisələrdən asılı vəziyyətə düşmüşdü. Möhz onun eyni zamanda siyasi çəkişmələrə əsasən çevrilməsi vəziyyətin daha da ağırlaşması ilə müşayiət olundu. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndə qədr hakimiyyətə situasiyanı idarə etmək əvəzinə, situasiya hakimiyyəti idarə edirdi. İşğalın dəf edilməsi, müharibənin dayandırılması əvəzinə onların hər ikisinin siyasi dividendlər əldə etmək naminə fəydanəmə qazanan siyasi davranışın aparıcı meyllini təşkil edirdi. Azərbaycan

can bir yandan müharibə və onun acı nəticələrindən, digər yandan isə müharibə mövzusunun aramsız olaraq istismar edilməsindən əzab çəkirdi.

Heydər Əliyevin tarixi qayıdışı Qarabağ mövzusunun siyasi məqsədlərə istismarına bərdəfəlik son qoydu, müharibənin dayandırılması, işğalın aradan qaldırılması dövlətin, hakimiyyətin və cəmiyyətin əsas məqsədi, xalqın ümummilli vəzifəsi dərəcəsinə qaldırıldı. Problemin dərk edilməsi, qiymətləndirilməsi və həllinin bütünlüklə yeni konsepsiyası işləni hazırladı. Atdəkəsin elan olunması, Azərbaycanın qərsi Ermənistanın hərbi təcavüzünün və onun nəticələrinin beynəlxalq icmanın diqqətinə çatdırılması sayəsində işğalın beynəlxalq səviyyədə pislənməsi nail olundu, nizamı ordunun yaradılması və onun döyş qabiliyyətinin gücləndirilməsi, cəmiyyətdə milli birliyin və vətəndaş həmrəyliyinə möhkəmləndirilməsi ölkənin ərazi bütövlüyünün təmin edilməsi konsepsiyasının ayrı-ayrı vəzifələri və mərhələlərini təşkil edirdi. Heydər Əliyevin 10 illik prezidentliyi dövründə sadalanan

Siyasətçilər, bir qayda olaraq, növbəti seçki naminə, liderlər isə tarix naminə çalışırlar. İlham Əliyevin fəaliyyətində müşahidə edilən başlıca motivasiya böyük tarixi məna və əhəmiyyət kəsb edən vəzifələr olmuşdur. 2003-cü ildən başlayaraq İlham Əliyevin reallaşdırdığı və ölkənin həyatını dəyişdirən bir çox layihələr tariximizin ayrı-ayrı parlaq səhifələrini təşkil edir. Qəti əminliklə demək mümkündür ki, Azərbaycanın müasir tarixi cəmi bir nəslin həyatı ərzində baş verən möhtəşəm inkişaf və yüksəlişdə ayrılıqda təsəvvür edilə bilməz. Qarabağın işğaldan azad edilməsi ölkəmizin çoxəsrlik tarixinin ən qürurlu hadisəsi kimi önüklük və yüzilliklərlə boyu yaddaşlarda yaşayacaqdır.

Qeyd olunaraq Azərbaycanın dövlətçilik tarixində əbədi olaraq İlham Əliyevə ən mötəbər fəxri yeri təmin etmişdir. Buna baxmayaraq, onun çoxşaxəli fəaliyyətində ölkəmizin yeni parlaq səhifəsini yaratmaq həvəsi aydın şəkildə müşahidə olunaqdadır. 30 illik erməni işğalının xarabalığı çevirdiyi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, yaşamaq və çalışmaq üçün gözəl məkana çevrilməsi bu baxımdan xüsusilə diqqətə qəbir.

Azərbaycanın köklü surətdə dəyişdirilməsi, dövlətimizin iqtisadi və hərbi qüdrətini, siyasi nüfuzunun inamlılaşdırılmasına, Qarabağın azad edilməsi, ölkənin bütövlüyünün təmin edilməsi Prezident İlham Əliyevin siyasi fəaliyyətinin əlamətdar tarixi aktivləridir. Azərbaycanın daha etibarlı, daha təminatlı, daha inamlı gələcəyə çatdırılması onun siyasi taleyinin və biografiyasının yeni, əvvəlkilərdən heç də az əhəmiyyət kəsb etməyən aktivləri omaq növbəsini gözləyən reallıqlardır.

Ölkənin müasir həyatını dəyişdirmək siyasətçilər üçün nə qədər şərfli vəzifədirsə, onun etibarlı gələcəyini qurmaq ondan daha böyük əhəmiyyət kəsb edən tarixi missiya sayılır. Hər bir Azərbaycan vətəndaşının qürur duyduğu tarixi zəfərlərin söksüz müəllifi olan İlham Əliyevin bütünlüklə fəaliyyətində möhz həmin missiyanın əlamətləri bütünlüklə aydınlıq ilə görünməkdədir. Naxçıvan və Türkiyə ilə mənəviş neqliyyat əlaqələrinin qurulması naminə Zəngəzur koridorunun işə salınması sahəsində sərgilənən səyləri qeyd olunan fikrin əyani misalı sayıla bilər.

İlham Əliyevin təşəbbüsü və bilavasiyyət rəhbərliyi altında son illər ərzində həyata keçirilən və davam etdirilməkdə olan islahatlar strategiyası Azərbaycanı sürətlə dəyişən xarici şəraitlərdə və geopolitik çağırışlara hazırlamaq məqsədi daşıyır. Hədəf daha güclü və daha müasir iqtisadiyyat, daha yüksək rifah, daha məhkəm milli birlik və vətəndaş həmrəyliyi, daha səmərəli dövlət idarəçiliyi və siyasi sistem tərkibindədir. Quruculuq və abadlıq işlərinin miqyasına, böyük zaman və vəsait tələbi etməsinə baxmayaraq, Azərbaycan vətəndaşları ilk növbədə 30 illik ayrınlıqdan sonra doğma torpaqlarından qayıtmağın həsrətində olan keçmiş məcburi

Azərbaycan xalqının indiki nəsiləri əmin ola bilər və düşüncürəm, əmindirlər ki, İlham Əliyevin rəhbərliyi altında ölkəmizi firavan, təhlükəsiz, rahat və parlaq hadisələrlə zəngin gələcək gözləyir. Prezident İlham Əliyevin adı hamı bu günə qədər qürurlu qeyd ediyimiz möhtəşəm zəfərlərin müəllifi kimi, həm də inamlı qurduğumuz etibarlı gələcəyinin şəksiz memarı olaraq tariximizin qızıl səhifəsində yazılacaq.

köçkünlər qəti əmindirlər ki, Qarabağı tamamilə yeni tale və tarix gözləyir. Bu inamın kökündə Prezident İlham Əliyevin sosləndirdiyi "Qarabağ nömkli Azərbaycanın, bütün dünyanın ən gözəl yaşayış məskəni olacaq" mesajı dayanır. Bu gün artıq o yeni tarixin və taleyin ilk mənzərələri yaranmaqdadır. Füzulidə, Zəngilanda beynəlxalq aeroportların tikilib istifadəyə verilməsi, yerli bir edilmiş şəhərlərin və kəndlərin yerində ən müasir yaşayış məskənlərinin - "ağıllı" şəhərlərin və kəndlərin tikilməsi, Qarabağın böyük tikinti meydanına çevrilməsi Azərbaycan xalqını nikbin ruhda kökləyən real addımlardır.

Yeni Qarabağın təminatında Prezident İlham Əliyevin növbəti möhtəşəm əsəri yaranmaqdadır. Azərbaycanın ən yeni tarixinin yeni şərəf səhifəsi yazılır. Bunun ölkəmizin son 20 illik tarixinin ən parlaq səhifələrindən birini təşkil edəcəyini zərurə qədər də şübhə yoxdur.

Etibarlı gələcəyinin memarı

Siyasətçilər, bir qayda olaraq, növbəti seçki naminə, liderlər isə tarix naminə çalışırlar. İlham Əliyevin fəaliyyətində müşahidə edilən başlıca motivasiya böyük tarixi məna və əhəmiyyət kəsb edən vəzifələr olmuşdur. 2003-cü ildən başlayaraq İlham Əliyevin reallaşdırdığı və ölkənin həyatını dəyişdirən bir çox layihələr tariximizin ayrı-ayrı parlaq səhifələrini təşkil edir. Qəti əminliklə demək mümkündür ki, Azərbaycanın müasir tarixi cəmi bir nəslin həyatı ərzində baş verən möhtəşəm inkişaf və yüksəlişdə ayrılıqda təsəvvür edilə bilməz. Qarabağın işğaldan azad edilməsi ölkəmizin çoxəsrlik tarixinin ən qürurlu hadisəsi kimi önüklük və yüzilliklərlə boyu yaddaşlarda yaşayacaqdır.

Qeyd olunaraq Azərbaycanın dövlətçilik tarixində əbədi olaraq İlham Əliyevə ən mötəbər fəxri yeri təmin etmişdir. Buna baxmayaraq, onun çoxşaxəli fəaliyyətində ölkəmizin yeni parlaq səhifəsini yaratmaq həvəsi aydın şəkildə müşahidə olunaqdadır. 30 illik erməni işğalının xarabalığı çevirdiyi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, yaşamaq və çalışmaq üçün gözəl məkana çevrilməsi bu baxımdan xüsusilə diqqətə qəbir.

Azərbaycanın köklü surətdə dəyişdirilməsi, dövlətimizin iqtisadi və hərbi qüdrətini, siyasi nüfuzunun inamlılaşdırılmasına, Qarabağın azad edilməsi, ölkənin bütövlüyünün təmin edilməsi Prezident İlham Əliyevin siyasi fəaliyyətinin əlamətdar tarixi aktivləridir. Azərbaycanın daha etibarlı, daha təminatlı, daha inamlı gələcəyə çatdırılması onun siyasi taleyinin və biografiyasının yeni, əvvəlkilərdən heç də az əhəmiyyət kəsb etməyən aktivləri omaq növbəsini gözləyən reallıqlardır.

Ölkənin müasir həyatını dəyişdirmək siyasətçilər üçün nə qədər şərfli vəzifədirsə, onun etibarlı gələcəyini qurmaq ondan daha böyük əhəmiyyət kəsb edən tarixi missiya sayılır. Hər bir Azərbaycan vətəndaşının qürur duyduğu tarixi zəfərlərin söksüz müəllifi olan İlham Əliyevin bütünlüklə fəaliyyətində möhz həmin missiyanın əlamətləri bütünlüklə aydınlıq ilə görünməkdədir. Naxçıvan və Türkiyə ilə mənəviş neqliyyat əlaqələrinin qurulması naminə Zəngəzur koridorunun işə salınması sahəsində sərgilənən səyləri qeyd olunan fikrin əyani misalı sayıla bilər.

İlham Əliyevin təşəbbüsü və bilavasiyyət rəhbərliyi altında son illər ərzində həyata keçirilən və davam etdirilməkdə olan islahatlar strategiyası Azərbaycanı sürətlə dəyişən xarici şəraitlərdə və geopolitik çağırışlara hazırlamaq məqsədi daşıyır. Hədəf daha güclü və daha müasir iqtisadiyyat, daha yüksək rifah, daha məhkəm milli birlik və vətəndaş həmrəyliyi, daha səmərəli dövlət idarəçiliyi və siyasi sistem tərkibindədir. Quruculuq və abadlıq işlərinin miqyasına, böyük zaman və vəsait tələbi etməsinə baxmayaraq, Azərbaycan vətəndaşları ilk növbədə 30 illik ayrınlıqdan sonra doğma torpaqlarından qayıtmağın həsrətində olan keçmiş məcburi

Əli ƏHMƏDOV,
Yeni Azərbaycan Partiyası Sədrinin müavini



Qurucu rəhbər, global lider, müzəffər komandan

Dünyanın siyasi mərkəzlərinin diqqətində olan, Azərbaycan xalqının iftixarı, fenomenal şəxsiyyət Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri təyin edilməsindən 20 il keçir. Bu əlamətdar tarix Prezident İlham Əliyevin keçdiyi həyat yolunun araşdırılmasını şərtləndirir. Azərbaycanın son iki yüzillik tarixində milli iftixarımızı təmin edərək Azərbaycana yalnız qələbələr yaşadan və xalqın ürəyində özünə taxt qurmuş sevimli Prezidentimizin həyatının bütün epizodları, mənəvi-siyasi çalarları maraqlıdır.

Siyasetdə və dövlətçilikdə məsuliyyət anlayışı

Dövləti idarə edən rəhbərin məsuliyyəti millət və dövlət qarşısında özünün təsdiqini tapır. Burada siyasi məsuliyyətin ancaq yüksək ağıldan, əhatəli zəkadan güc aldığı qeyd etmək vacib şərtləndirir. Sözsüz ki, bu şəxsi amillər olmasa, siyasətin zərər boyda incəliyi ilə tanış olmaq da mümkün deyil. Yəni siyasət başa-ri ideyaları zərər-zərər qavramaqla, zəkaların gücünü duymaqla və düşüncələrin qüdrətini dərk etməklə ölçülən sistemdir. Dövlətçiliyi qoruyub saxlamaq, qüdrətləndirmək strategiyasının özü də olduqca güclü siyasi məsuliyyət tələb edir. Danılmaz faktır ki, Heydər Əliyev tarixi şəxsiyyət kimi, dövlətçilik taktikalarını tam siyasi məsuliyyətlə həyata keçirən sərkərdələrimizdən biri kimi qürurumuzu gözümüzün işığı qoruyan siyasi müdriyyəti, milli-mənəvi dəyərlərimizi dövlətimizin gücü ilə bəşəriyyətdə təsdiqləyən, siyasi məsuliyyəti isə dərindən dərk edərək heç bir səhvə yol verməyən siyasi liderimiz olmuşdur.

İlham Əliyev məhz bu cür xarakterik xüsusiyyətlərə malik olan və dünyəli liderləri sırasında yer alan Heydər Əliyevin ailəsində dünyaya göz açıb. Azərbaycan boyda bir məmləkətin ağırlığını öz çiyinlərində daşıyan Heydər Əliyevin ailəsində böyüyüb.

İlham Əliyev bu məsuliyyəti dərindən dərk edirdi. O, çıxışlarından birində deyir: "Mən fəxr edirəm ki, Heydər Əliyevin oğluyam. Mən erkən yaşlarımdan bu duyğu ilə yaşayıram və bu hiss mənim bütün ömrümdən keçir. Onun haqqında siyasətçi, şəxsiyyət, qeyri-adi qabiliyyətlərə, yüksək insani keyfiyyətlərə malik bir insan kimi çoxlu sayda kitablar, məqalələr, elmi araşdırmalar yazılıb. Amma mənəndən ötrü o, ilk növbədə istəklilə atadır, övladlarının babasıdır. Heydər Əliyevin oğlu olmaq böyük xoşbəxtlikdir və eyni zamanda böyük məsuliyyətdir. Məsuliyyət ilk növbədə ona görədir ki, onun adına layiq olasan. Mən uşaq yaşlarımdan anlayırdım ki, nə isə bir ədalətsizlik yoxdur və ya nəyi isə düz elməyəm adamlar deyəcək: "Bunu Heydər Əliyevin oğlu törədir". Mənim yanlış hərəkətim mənim atama ünvanlanacaq. Amma mən buna heç zaman yol verməzdim. Həmçinin mənim uğurlarımda da Heydər Əliyevin adı ilə bağlıdır. Bəli, mən həyatda nəyə nail olmuşamsa, bu, atamın mənə verdiyi tərbiyənin nəticəsidir. Heydər Əliyev qalıbdır. O, bütün zamanlarda qələbələr qazanıb və qazanır. Bunu hamı etiraf edir. Ancaq bəzilər heyvətə gəlib soruşurlar ki, o, buna necə nail olur? Əlbəttə, bu suala tamamilə müfəssəl cavab vermək olar.

Amma belə bir müxtəssər cavab yerinə düşər: "Xeyriyyəlik həmişə qalib gəlir". Heydər Əliyevin qələbəsi ədalətin və həqiqətin təntənəsidir. Həqiqət onun varlığında, təbiiyyətdə, naturasındadır... "Heydər Əliyev xalqın, millətin lideridir, Azərbaycanın simasıdır. Bu gün də Azərbaycanın bir lider kimi ona ehtiyacı var, sabah da olacaqdır!"

"Mən ona özüm qədər inanıram və gələcəyə böyük ümidlər bəsləyirəm!" 20 il əvvəl böyük dövlət adamı Heydər Əliyevin dilindən səslənən bu fikirlərin Azərbaycan tarixinə Müzəffər Ali Baş Komandan ünvanını qızıl hərflərlə yazmış İlham

Əliyev haqqında deyilməsi təsadüfi deyil.

Siyasi varislik şəxsi və dövlətçilik kontekstində

İlham Əliyev deyirdi: "Atam öz siyasi təcrübəsini addım-addım mənə ötürür, bu və ya digər vəziyyətdə özünü necə hərəkət edə biləcəyini mənə izah edirdi". Onun müsahibəsindən: "...Necə dəfə eşitmişəm ki, arxamca deyirlər: "Onu atası qabağa çəkir", yaxud "Heydər Əliyev Prezident olmasa, İlham bu nailiyyəti ölərdə bilməzdi". Belələrinə nə cavab verərdim? Bir neçə il əvvəl müsahibələrimin birində mən belə cavab vermişəm.

Bələ şeylər danışılır ki, Heydər Əliyev öz oğlunu prezidentliyə hazırlayır. Niyə də hazırlamasın? Hər ata istəyər ki, onun övladları ölətməz zirvələrə yüksəlsin. Bu, tamamilə normal arzudur. Prezident öz oğlunu elə tərbiyə etmişdir ki, o, həyatda şəxsiyyət ola bilsin və xalqın rifahı naminə onun işini davam etdirdir. Əgər İlham Əliyev belə bir pilləyə qalxırsa, deməli, atasının əməyi boş getməyib. Bu da yenə onun siyasətidir.

Budur, İlham Əliyevin siyasi yüksəlişini təmin edən əsas amillər.

Strateji hədəflərə çatan dövlət başçısı

Milli-mənəvi dəyərlərə söykənən ailə ortamı. Dahi siyasi liderin mənəvi-siyasi varisi olmaq. Hər bir ölkə üçün hakimiyyəti varisliyi çox aktualdır. Yaxşı məlumdur ki, sabitlik cəmiyyətin məqsədyönlü və dinamik vəziyyətinin rəhberidir. Bu, tarixboyu dövlətlə təsdiqlənir. Ona görə də Heydər Əliyevin öz xələfi bərdə narahətçilik keçirməsi təbii idi.

Bundan əlavə, o öz xələfini əvvəlcədən hazırlamağa başlamışdı. Atam öz siyasi təcrübəsini addım-addım mənə ötürür, bu və ya digər vəziyyətdə özünü necə hərəkət edə biləcəyini mənə izah edirdi.


Ancaq o, əvvəlcə mənə dinləyir, bəzən razılaşır, bəzən də etiraz edirdi. Mən getdikcə daha tez-tez Azərbaycan Prezidentinin rəsmi danışıqlarında iştirak edirdim. Adətən, susur, baş veronları öz əzdim.

İndi mən tam əminəm ki, Heydər Əliyevin tutduğu yol Azərbaycanın uğurlu və təhlükəsiz inkişafının ən mühüm amilidir. Təbii ki, bu yol müəyyən düzəlişlərlə davam etdirilməlidir. Uzun illər və onilliklər boyunca mən qətiyyətlə bunu gerçəkləşdirməyə çalışacağam".

Siyasi varisliyin ən parlaq nümunəsi olan İlham Əliyev fenomeninin sirri onun yüksək diplomatik bacarığı, çevik düşüncəsi və müdriyyətdən doğan uğurlu fəaliyyətidir.

İlham Əliyevin hakimiyyət dönməni səcyyəvi xüsusiyyətlərinə görə epoxa adlandırmaq, yanlışdır. İlham Əliyev fenomeninin sirlərinə və onun siyasi potensialının gücünə bələd olmayan opponentləri həmçinin xaricdə siyasi iştahını Cənubi Qafqaza salan güc mərkəzləri onun hakimiyyəti saxlaya bilməyərək iflasa uğrayacağı fikrini cəmiyyətə aşılamaq istəyirdilər. Təbii ki, bu, onların gerçəkləşməyən arzuları idi.

İlham Əliyevin fəaliyyətinin ən möhsuldar dövrlərindən biri də Azər-



baycan Respublikası Dövlət Neft Şirkətində işlədiyi dövrdür. O, 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olmuşdur. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir. O, suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir.

"Əsrin müqaviləsi" adı ilə tarixə yazılmış Azərbaycanın ən böyük transmilli neft müqaviləsini dəyərləndirən ona bir neçə aspektdən yanaşmaq lazımdır: Siyasi, geosiyasi və iqtisadi aspektlər. Heç kimə sirt deyil ki, 1990-cı illərin əvvəlləri Azərbaycanın siyasi həyatı təlatümlər və təbədüllərlə dövrü idi. Azərbaycan parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı. Xalqımız bu təhlükədən onu xilas edəcək lideri - Heydər Əliyevi təkdi.

Heydər Əliyev Naxçıvandan Bakıya dövlət etmiş və demokratik yolla hakimiyyətə gətirmişdi. Həmin dövrlərdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi yeni-yeni möhkəmlənməyə başlayırdı. Transmilli korporasiyaların Azərbaycan neftinə marağının güclü olmasına baxmayaraq, ölkə qanunvericiliyində sərəməyə qoyuluşu üçün hüquqi təminatlar yetərli deyildi. Şübhəsiz, bu məsələlərdə Heydər Əliyevin fenomenal şəxsiyyəti mühüm rol oynadı.

Ümummilli Lider Heydər Əliyevin şəxsiyyətinə qarşı inam və etimad "Əsrin müqaviləsi"nin bağlanmasıyla həlledici amilə çevrildi.

Balanslaşdırılmış xarici siyasət kursu müəyyən edildi. Eyni zamanda Azərbaycanın Qərbi dünyası ilə münasibətləri strateji müstəvi üzərinə keçdi. Bu müqavilələrin hər biri Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir. Həyatın gerçəkləşməyən arzuları idi.

İlham Əliyevin fəaliyyətinin ən möhsuldar dövrlərindən biri də Azər-

baycan Respublikası Dövlət Neft Şirkətində işlədiyi dövrdür. O, 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olmuşdur. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir. O, suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir.

"Əsrin müqaviləsi" adı ilə tarixə yazılmış Azərbaycanın ən böyük transmilli neft müqaviləsini dəyərləndirən ona bir neçə aspektdən yanaşmaq lazımdır: Siyasi, geosiyasi və iqtisadi aspektlər. Heç kimə sirt deyil ki, 1990-cı illərin əvvəlləri Azərbaycanın siyasi həyatı təlatümlər və təbədüllərlə dövrü idi. Azərbaycan parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı. Xalqımız bu təhlükədən onu xilas edəcək lideri - Heydər Əliyevi təkdi.

Heydər Əliyev Naxçıvandan Bakıya dövlət etmiş və demokratik yolla hakimiyyətə gətirmişdi. Həmin dövrlərdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi yeni-yeni möhkəmlənməyə başlayırdı. Transmilli korporasiyaların Azərbaycan neftinə marağının güclü olmasına baxmayaraq, ölkə qanunvericiliyində sərəməyə qoyuluşu üçün hüquqi təminatlar yetərli deyildi. Şübhəsiz, bu məsələlərdə Heydər Əliyevin fenomenal şəxsiyyəti mühüm rol oynadı.

Ümummilli Lider Heydər Əliyevin şəxsiyyətinə qarşı inam və etimad "Əsrin müqaviləsi"nin bağlanmasıyla həlledici amilə çevrildi.

Balanslaşdırılmış xarici siyasət kursu müəyyən edildi. Eyni zamanda Azərbaycanın Qərbi dünyası ilə münasibətləri strateji müstəvi üzərinə keçdi. Bu müqavilələrin hər biri Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir. Həyatın gerçəkləşməyən arzuları idi.

İlham Əliyevin fəaliyyətinin ən möhsuldar dövrlərindən biri də Azər-

baycan Respublikası Dövlət Neft Şirkətində işlədiyi dövrdür. O, 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olmuşdur. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir. O, suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir.

"Əsrin müqaviləsi" adı ilə tarixə yazılmış Azərbaycanın ən böyük transmilli neft müqaviləsini dəyərləndirən ona bir neçə aspektdən yanaşmaq lazımdır: Siyasi, geosiyasi və iqtisadi aspektlər. Heç kimə sirt deyil ki, 1990-cı illərin əvvəlləri Azərbaycanın siyasi həyatı təlatümlər və təbədüllərlə dövrü idi. Azərbaycan parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı. Xalqımız bu təhlükədən onu xilas edəcək lideri - Heydər Əliyevi təkdi.

Heydər Əliyev Naxçıvandan Bakıya dövlət etmiş və demokratik yolla hakimiyyətə gətirmişdi. Həmin dövrlərdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi yeni-yeni möhkəmlənməyə başlayırdı. Transmilli korporasiyaların Azərbaycan neftinə marağının güclü olmasına baxmayaraq, ölkə qanunvericiliyində sərəməyə qoyuluşu üçün hüquqi təminatlar yetərli deyildi. Şübhəsiz, bu məsələlərdə Heydər Əliyevin fenomenal şəxsiyyəti mühüm rol oynadı.

Ümummilli Lider Heydər Əliyevin şəxsiyyətinə qarşı inam və etimad "Əsrin müqaviləsi"nin bağlanmasıyla həlledici amilə çevrildi.

Balanslaşdırılmış xarici siyasət kursu müəyyən edildi. Eyni zamanda Azərbaycanın Qərbi dünyası ilə münasibətləri strateji müstəvi üzərinə keçdi. Bu müqavilələrin hər biri Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir. Həyatın gerçəkləşməyən arzuları idi.

İlham Əliyevin fəaliyyətinin ən möhsuldar dövrlərindən biri də Azər-

...İkinci Qarabağ müharibəsi də onu göstərdi. Bir il əvvəl, bolka da, tez idi, bir il sonra gec idi, hər şey vaxtında. Bu vaxtı müəyyən etmək, düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmaq və mümkün dərəcədə maksimum uğura nail olmaq, əlbəttə ki, böyük zəhmət tələb edir. Bunu mən tamamilə açıq deyə bilərəm".

Cənab İlham Əliyev dünyanın bu gerçəkliklərini gözəl dərk edir və buna uyğun addımlar atır. Ölkənin ərazi bütövlüyünün bərpa edilməsi və müdafiə sisteminin qurulması ilə bağlı qəbul edilmiş uzunmüddətli strateji sənəd olan milli təhlükəsizlik Konsepsiyasının və hərbi doktrinasının, eyni zamanda Azərbaycan Ordusunun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən ardıcıl işlərin nəticəsində ordumuz dünyanın ən güclü 50 ordusu sırasında yer almışdır. 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun apardığı əməliyyatlar hərbi mərkəzlərdə öyrənilməyə başlamışdır. 30 illik işğala 44 gün ərzində son qoyan Ali Baş Komandan İlham Əliyev məhz bu müharibədə Müzəffər Ali Baş Komandan ünvanı qazandı. Bu ünvan ona Azərbaycan tarixinin son iki yüz ildə işğal edilmiş torpaqlarımızı düşməndən hərbi güc ilə geri alan yeganə sərkərdə olaraq verilmişdir.

İlham Əliyevin tarixi qələbəsinin təntənəsi olan Azadlıq meydanında keçirilən Zəfər paradı bu şanlı qələbənin ən gözəl təccüsmüdür. Azərbaycan xalqının qalib xalq, böyük xalq kimi yaşamağa haqqı olduğunu söyləyən İlham Əliyevin Bakının

mərkəzində yaratdığı "Qənimətlər Parkı" zəfər paradı Prezidentin qələbəsinin daha bir simvolu oldu.

Bu tarixi qələbədən sonra cənab İlham Əliyev ölkəmizin inkişafında yeni quruculuq dönmənin başladığını elan etdi. Prezident İlham Əliyevin Qarabağ ərazisinə əhalinin qısa müddətdə qayıtmasını təmin etmək üçün "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdış dair I Dövlət Proqramı"ni qəbul etməsi bu sahədə atılmış ən böyük addımdır.

İlham Əliyevin diplomatik məhərəti, Qafqazda sülhün təmin olunmasına töhfə

Gənc yaşlarından dünyanın ən aparıcı universitetlərindən olan Moskva Beynəlxalq Münasibətlər İnstitutunda diplomatiya dərsi deyən cənab İlham Əliyev öz siyasi gedişləri ilə dünyanın aparıcı liderlərindən birinə çevrilmişdir. Məhz İlham Əliyevin uzaqgörən çevik diplomatiyası sayəsində Azərbaycanın beynəlxalq nüfuzu yüksək səviyyəyə qalxmış, dünyada Azərbaycan faktoru ciddi şəkildə qəbul edilməyə başlamışdır. Cənab Prezidentin ən uğurlu diplomatik söylərindən biri Azərbaycanın Qoşulmama Hərəkatına üzv olması idi. Bəzi diləntan "siyasətçi"lər bunu Azərbaycanın Avroatlantik məkana inteqrasiya xəttindən uzaqlaşdığına bir işarəsi kimi qiymətləndirməyə çalışırdılar. İlham Əliyevin siyasi gedişinin arxasında dayanan əsas hədəf isə dünyanın nəhəng universal beynəlxalq təşkilatı olan BMT TŞ-yə üzv olmasına nail olmaq idi. Tərkibində 193 dövlətin olduğu, BMT-dən sonra sayca ikinci mövqədə dayanan Qoşulmama Hərəkatına (120 dövlət) üzvlük həmin məqsədin reallaşması üçün əlavə və geniş imkanlar yaradırdı. 24 oktyabr 2011-ci

il BMT TŞ-yə keçirilən seçkilərdə QH üzvləri Azərbaycanın lehinə səs verdilər. Azərbaycan 155 səs ilə iki il müddətinə BMT TŞ-nin qeyri-daimi üzvü seçildi. Bununla da böyük diplomat İlham Əliyev öz məqsədinə nail oldu.

İlham Əliyevin türk dünyasının iqtisadi-siyasi və mənəvi birliyinin möhkəmlənməsindəki fəaliyyətinə verilən qiymət də onun bu sahədə apardığı işinin nəticəsidir. Böyük iftixar hissi ilə onu da qeyd edək ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 12 noyabr 2021-ci il tarixdə Türkdillli Dövlətlər Təşkilatının İstanbulda keçirilən VIII Zirvə Görüşündə Türk Dünyasının Ali Ordenu ilə təltif olundu. Bu təşəbbüsün müəllifi qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan olmuşdur və Ali mükafatı da özü təqdim etmişdir. Türk dünyasında əsas aparıcı iki liderə çevrilən Əliyev-Ərdoğan cütlüyünün birgə diplomatik söyləri bütün türk dünyası tərəfindən yüksək dəyərləndirilir. Bu kontekstdə Şuşa Bəyannaməsi ilə Qars müqaviləsinə olan sadıqlığını nümayiş etdirməklə hər iki dövlət başçısı Qafqazda sülhün bərqərar olmasının təminatçısı oldu.

Ermənistan-Azərbaycan münasibətinin hazırkı mərhələsində məhz sülhün təmin olunması ilə bağlı Qərbi-Rusiya arasında gedən rəqəbat fonunda balanslı diplomatik gedişlər etmək çevik düşüncə tələb edir. İlham Əliyev bu günlərdə "Euronews" televiziyasına verdiyi müsahibəsində sülh sazişinin bağlanmasına dostek olacaq hər bir dövlətlə əməkdaşlıq etmək arzusunda olduğunu bildirir. Həmçinin sülh sazişinin şərtlərini məhz Azərbaycan tərəfinin dikta etdiyini bildirməklə yalnız beynəlxalq hüququn hamıqla qəbul edilmiş prinsiplərindən söykəndiyini vurğulayır. Prezident İlham Əliyev sülh anlaşmasının ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsiplərindən keçdiyini bütün dünyaya bəyan edir.

Həmçinin cənab Prezident 10 noyabr Bəyannatında Ermənistan tərəfini gözləndiyi öhdəliklərə əməl etməyə sözlərini təmin etmək üçün "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdış dair I Dövlət Proqramı"ni qəbul etməsi bu sahədə atılmış ən böyük addımdır.

Gənc yaşlarından dünyanın ən aparıcı universitetlərindən olan Moskva Beynəlxalq Münasibətlər İnstitutunda diplomatiya dərsi deyən cənab İlham Əliyev öz siyasi gedişləri ilə dünyanın aparıcı liderlərindən birinə çevrilmişdir. Məhz İlham Əliyevin uzaqgörən çevik diplomatiyası sayəsində Azərbaycanın beynəlxalq nüfuzu yüksək səviyyəyə qalxmış, dünyada Azərbaycan faktoru ciddi şəkildə qəbul edilməyə başlamışdır. Cənab Prezidentin ən uğurlu diplomatik söylərindən biri Azərbaycanın Qoşulmama Hərəkatına üzv olması idi. Bəzi diləntan "siyasətçi"lər bunu Azərbaycanın Avroatlantik məkana inteqrasiya xəttindən uzaqlaşdığına bir işarəsi kimi qiymətləndirməyə çalışırdılar. İlham Əliyevin siyasi gedişinin arxasında dayanan əsas hədəf isə dünyanın nəhəng universal beynəlxalq təşkilatı olan BMT TŞ-yə üzv olmasına nail olmaq idi. Tərkibində 193 dövlətin olduğu, BMT-dən sonra sayca ikinci mövqədə dayanan Qoşulmama Hərəkatına (120 dövlət) üzvlük həmin məqsədin reallaşması üçün əlavə və geniş imkanlar yaradırdı. 24 oktyabr 2011-ci

il BMT TŞ-yə keçirilən seçkilərdə QH üzvləri Azərbaycanın lehinə səs verdilər. Azərbaycan 155 səs ilə iki il müddətinə BMT TŞ-nin qeyri-daimi üzvü seçildi. Bununla da böyük diplomat İlham Əliyev öz məqsədinə nail oldu.

İlham Əliyevin türk dünyasının iqtisadi-siyasi və mənəvi birliyinin möhkəmlənməsindəki fəaliyyətinə verilən qiymət də onun bu sahədə apardığı işinin nəticəsidir. Böyük iftixar hissi ilə onu da qeyd edək ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 12 noyabr 2021-ci il tarixdə Türkdillli Dövlətlər Təşkilatının İstanbulda keçirilən VIII Zirvə Görüşündə Türk Dünyasının Ali Ordenu ilə təltif olundu. Bu təşəbbüsün müəllifi qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan olmuşdur və Ali mükafatı da özü təqdim etmişdir. Türk dünyasında əsas aparıcı iki liderə çevrilən Əliyev-Ərdoğan cütlüyünün birgə diplomatik söyləri bütün türk dünyası tərəfindən yüksək dəyərləndirilir. Bu kontekstdə Şuşa Bəyannaməsi ilə Qars müqaviləsinə olan sadıqlığını nümayiş etdirməklə hər iki dövlət başçısı Qafqazda sülhün bərqərar olmasının təminatçısı oldu.

Ermənistan-Azərbaycan münasibətinin hazırkı mərhələsində məhz sülhün təmin olunması ilə bağlı Qərbi-Rusiya arasında gedən rəqəbat fonunda balanslı diplomatik gedişlər etmək çevik düşüncə tələb edir. İlham Əliyev bu günlərdə "Euronews" televiziyasına verdiyi müsahibəsində sülh sazişinin bağlanmasına dostek olacaq hər bir dövlətlə əməkdaşlıq etmək arzusunda olduğunu bildirir. Həmçinin sülh sazişinin şərtlərini məhz Azərbaycan tərəfinin dikta etdiyini bildirməklə yalnız beynəlxalq hüququn hamıqla qəbul edilmiş prinsiplərindən söykəndiyini vurğulayır. Prezident İlham Əliyev sülh anlaşmasının ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsiplərindən keçdiyini bütün dünyaya bəyan edir.

Həmçinin cənab Prezident 10 noyabr Bəyannatında Ermənistan tərəfini gözləndiyi öhdəliklərə əməl etməyə sözlərini təmin etmək üçün "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdış dair I Dövlət Proqramı"ni qəbul etməsi bu sahədə atılmış ən böyük addımdır.

Gənc yaşlarından dünyanın ən aparıcı universitetlərindən olan Moskva Beynəlxalq Münasibətlər İnstitutunda diplomatiya dərsi deyən cənab İlham Əliyev öz siyasi gedişləri ilə dünyanın aparıcı liderlərindən birinə çevrilmişdir. Məhz İlham Əliyevin uzaqgörən çevik diplomatiyası sayəsində Azərbaycanın beynəlxalq nüfuzu yüksək səviyyəyə qalxmış, dünyada Azərbaycan faktoru ciddi şəkildə qəbul edilməyə başlamışdır. Cənab Prezidentin ən uğurlu diplomatik söylərindən biri Azərbaycanın Qoşulmama Hərəkatına üzv olması idi. Bəzi diləntan "siyasətçi"lər bunu Azərbaycanın Avroatlantik məkana inteqrasiya xəttindən uzaqlaşdığına bir işarəsi kimi qiymətləndirməyə çalışırdılar. İlham Əliyevin siyasi gedişinin arxasında dayanan əsas hədəf isə dünyanın nəhəng universal beynəlxalq təşkilatı olan BMT TŞ-yə üzv olmasına nail olmaq idi. Tərkibində 193 dövlətin olduğu, BMT-dən sonra sayca ikinci mövqədə dayanan Qoşulmama Hərəkatına (120 dövlət) üzvlük həmin məqsədin reallaşması üçün əlavə və geniş imkanlar yaradırdı. 24 oktyabr 2011-ci



Qurucu rəhbər, global lider, müzəffər komandan

100 illik yubileyini tənənlə şəkildə qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin Azərbaycanın bir dövlət kimi var olması, dünyada tanınması, inkişafı, xalqın xoşbəxt və firavan yaşaması üçün misilsiz xidmətləri vardır. Ümummilli Lider respublikamızın, xalqımızın həyatında dönüştürücü yarıdan elə müdrik qərarlar qəbul edib ki, bu gün Azərbaycanın tarixinin ən qüdrətli dövlətinə çevrilməsində onların müstəsna rolu olub.

Onlardan biri də, düz, 20 il əvvəl, 2003-cü il avqustun 4-də ölkəmizin siyasi həyatında baş verən mühüm proses - Ulu Öndər Heydər Əliyev məktəbinin layiqli məzunu, cənab İlham Əliyevin Baş nazir seçilməsi idi.

Həmin gün dahi şəxsiyyət Heydər Əliyevin bununla bağlı təqdimatı Milli Məclisdə müzakirəyə çıxarıldı və çıxış edən bütün deputatlar İlham Əliyev barəsində çox dəyərlili fikirlər söylədilər. Həmin yekdil fikri o oldu ki, Prezident Heydər Əliyev çox müdrik qərar qəbul edərək, cənab İlham Əliyev Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təqdim edib. Parlamentin iclası bir daha onu təsdiq etdi ki, Ulu Öndər çox düzgün addım atıb.

Beləliklə, Milli Məclis Ulu Öndərin təqdimatını dəstəklədi və Azərbaycanın ictimai-siyasi həyatında yeni dövr başladı.

Heydər Əliyevin dövlətçilik məktəbinin layiqli məzununun uğur missiyası

Bu təqdimat ölkə ictimaiyyəti tərəfindən də təqdir edilərək birmənalı dəstəkləndi. Çünki artıq vətəndaşlarımız, eyni zamanda beynəlxalq ictimaiyyət, global siyasi proseslərin iştirakçıları, beynəlxalq təsisatlar cənab İlham Əliyev haqqında, onun şəxsi keyfiyyətləri, xidmətləri, dövlətçiliyə münasibəti barədə çox geniş məlumatla malik idilər.

Cənab İlham Əliyev dərindən intellektə malik, dövlətçilik təcrübəsi olan şəxsiyyət, müasir siyasətçi kimi qəbul edilirdi. Onun Azərbaycan xalqı qarşısında böyük xidmətləri var idi. Baş nazir təyin olunana qədər cənab İlham Əliyevin Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti, səkkiz il deputat kimi gördüyü işlərlə yanaşı, Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və bir neçə illik vəzifəsindəki fəaliyyəti də Azərbaycan cəmiyyətində və xarici dövlətlərdə çox yüksək qiymətləndirildi.

Tarixə qısa ekskurs edib cənab İlham Əliyevin Baş nazir seçilməkdə Azərbaycanın ictimai-siyasi həyatında oynadığı rola, ölkəmizin dünyada tanıdılması istiqamətində gördüyü işlərə, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan haqq sösinin dünyada yayılması istiqamətindəki xidmətlərinə nəzər yetirək.

Cənab İlham Əliyev müəllifi Ulu Öndər Heydər Əliyev olan yeni neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak edib, ölkəyə investisiya axınında mühüm rol oynayıb.

Müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycanın dünyaya inteqrasiyasında onun mühüm xidmətləri olub. Cənab İlham Əliyevin böyük əməyi olan neft strategiyasının həyata keçirilməsi, beynəlxalq şirkətlərlə neft müqavilələrinin imzalanması nəticəsində 1994-2000-ci illərdə xarici şirkətlər Azərbaycana 800 milyon ABŞ dolları məbləğində bonus vermişdilər. Azərbaycanın neft sektorunda 30 mindən artıq iş yeri açılmışdı.

Cənab İlham Əliyevin yürütdüyü xarici diplomatiya həm də Azərbaycanın haqq sösinin dünyaya daha geniş arealda yayılmasını şərtləndirdi. Onun AŞ PA-dakı fəaliyyəti, təklifləri və hazırladığı sənədlər Ermənistanın Azərbaycana qarşı təcavüzünün bir daha beynəlxalq təşkilatlar səviyyəsində tanınması ilə nəticələndi. AŞ PA-dakı məqsədyönlü, qətiyyətli və cəsarətli çıxışları Azərbaycanın Avropa məkanında nüfuzunun daha da artmasına güclü təsir göstərdi. Məhz cənab İlham Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında işfə olundu, Azərbaycanın ayrılmaz parçası olan Qarabağ haqqında, münafiqə barədə Qərbi dünyasında obyektiv rəy formalaşdı.

Cənab İlham Əliyevin münafiqə ilə bağlı hazırladığı sənədlər qətnamələrə çevrildi. Ermənistan ilə Azərbaycan arasında münafiqəyə dair BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, ATƏT-in qəbul etdiyi bir sıra mühüm qərar və qətnamələri qəbul edildi. Dünya Azərbaycanın haqq sösinə eşitdi.



İLHAM ƏLİYEV missiyası

**davamlı inkişaf,
qüdrətli dövlət,
böyük Zəfər**

Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən cənab İlham Əliyev həm də görkəmli partiya xadimidir. O, Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının (YAP) lideridir.

Cənab İlham Əliyev Milli Məclisin deputatı olduğu dövrlərdə də çoxşaxəli fəaliyyət göstərmişdi. Qarşısına qoyduğu missiyanı uğurla gerçəkləşdirən Ulu Öndərin layiqli varisi hər zaman xalqın içəri-sində olmuş, mövcud sosial problemlərin həllində özəvsiz xidmətlər göstərmişdir. Həmin dövrdə cənab İlham Əliyevin həm də əhalinin müxtəlif təbəqələrinin nümayəndələrinə, qaçqınlara, məcburi köçkünlərə və Qarabağ müharibəsinin əlillərinə qayğı, Qarabağ rayonunda və ölkənin digər bölgələrində aparıldığı böyük quruculuq işləri doğma xalqa göstərilən bu qayğının parlaq təzahürüdür.

Milli Olimpiya Komitəsinin prezidenti kimi cənab İlham Əliyevin Azərbaycan idmanının inkişafında xidmətləri isə misilsizdir. Bu, bir həqiqətdir ki, məhz cənab İlham Əliyevin komitəsinin prezidenti kimi fəaliyyətə başlamasından sonra dünyanın elə bir mötəbər idman yarışması ki, orada Azərbaycan bayrağı ən yüksək zirvəyə qaldırılmasın, dövlət himnimiz səslənməsin.

İdman və gənclərə göstərilən qayğı çox kəmədi ki, öz bəhrəsini verdi. 2003-cü ildən etibarən atletlərimiz çıxış etdikləri son 5 Olimpiadada möhtəşəm tarixi zəfərlərə imza atdılar. Bütün Olimpiya oyunlarında Azərbaycan bayrağı yüksəklərə dalğalandı.

Cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan 2015-ci ildə I Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi. Sülh, əmin-amanlıq və sabitlik ölkəsi olan Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə evsahibliyi etdi.

Yüksək etimad, bəslənən ümid, doğrulan vədlər

2003-cü il avqustun 4-də Nazirlər Kabinetində Azərbaycanın yeni təyin olunmuş Baş naziri cənab İlham Əliyevin hökumət üzvlərinə təqdim olunması mərasimində Ulu Öndərin layiqli varisi bu böyük etimada görə cənab Prezidentə, Milli Məclisə təşəkkürünü bildirir və əminliklə vurğulayır ki, gələcək fəaliyyətində bu yüksək etimada layiq olmaq üçün var gücü ilə çalışacaq.

Baş nazir kimi mətbuata ilk açıqlamasında isə cənab İlham Əliyev atılacaq ilk addımlardan söz açıb və bir daha vurğuladı ki, Prezident Heydər Əliyevin siyasi xəttini davam etdirəcək, iqtisadi uğurların davamlılığı üçün çalışacaq. Məqsəd Azərbaycanı qüdrətli, güclü dövlətə çevirməkdir.

Həqiqətən də, yeni vəzifəsinin icrasına başladığından sonra cənab İlham Əliyev verdiyi bütün vədlərə sadıq qalaraq Ulu Öndərin müəyyənləşdirdiyi siyasi xətti uğurla davam etdirdi. Ümummilli Lider Azərbaycanı dünyanın ən qabaqcıl ölkələrindən birinə, onu güclü və qüdrətli bir dövlətə çevirmək istəyirdi. 1993-2003-cü illərdə bu istiqamətdə olduqca mühüm, böyükmüqəssis işlər həyata keçirən Ulu Öndər ölkəmizin uğurlu inkişafını təmin etmişdi. Digər dövlətlərin, bəlkə də, 50 ildə qazana bilmədiyi uğurlara Azərbaycan 10 il ərzində nail olmuşdu. Lakin onun hələ tamamlanmamış çox perspektivli layihələri, görülməsi işləri var idi. Təəssüf ki, dahi şəxsiyyətin səhhətində yaranan problemlər başladığı işləri tamamlamağa imkan vermir.

Torpaqlarımızın işğal altında olduğu, beynəlxalq təşkilatların ölkəmizə qarşı ikili standartlar prinsipi ilə yanaşdığı bir zamanda, eləcə də həmin dövr üçün mövcud olan geosiyasi vəziyyəti nəzərə alaraq deməliyə ki, Ulu Öndərin siyasətini davam etdirmək, kifayət qədər mürəkkəb regionda yerləşən Azərbaycanı dahi şəxsiyyətin görmək istədiyi mövqelərə çıxarmaq olduqca çətin idi. Məhz belə bir tarixi məqamda Azərbaycan xalqı cənab İlham Əliyevin siyasətində öz yeni liderini gördükdü. Hər kəsdə əminlik yaranmışdı ki, Heydər Əliyevin inkişaf strategiyasını məhz onun siyasi varisi cənab İlham Əliyev həyata keçirə bilər.

2003-cü il oktyabrın 15-də ölkəmizdə Prezident seçkiləri təyin edilmişdi. Səhhətində problem yaranan Ulu Öndər ömin idi ki, onun yolunu yalnız cənab İlham Əliyev əzmlə, yorulmadan davam etdirərək Azərbaycanı dünyaya günəş kimi doğan ölkəyə çevirmək qabiliyyətindədir. Bütün bunları nəzərə alaraq dahi lider 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi cənab İlham Əliyevə xeyrinə geri götürdüyünü elan etdi. Xalq müraciətində Ulu Öndər onu sevənləri siyasi varisi cənab İlham Əliyevə dəstəkləməyə çağırdı: "O, yüksək intellektli, pragmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi ömin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdırma bilmədiyim tələyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdırıla bilər. Mən ona özüm qədər inanıram və gələcəyə böyük ümidlər bəsləyirəm".

1993-cü ildə təkidli tələbi ilə Ulu Öndəri Azərbaycanca çağırır özüne xilaskar Lider seçən Azərbaycan xalqı töbi ki, Heydər Əliyevə inanırdı, güvənirdi. Ona görə də seçkilərdə prezidentliyə namizədliyi irəli sürülən cənab İlham Əliyevə böyük dəstək göstərərək ona etimad mandatı verdi. Xalq cənab İlham Əliyevə Prezident seçməklə həm də Heydər Əliyevə, onun siyasi kursuna sadıqlığını nümayiş etdirdi. Bu, xalqımızın Ümummilli Liderə sevgisinin və sonsuz inamının bir daha təsdiqi idi.

Prezident kimi fəaliyyətə başlayan cənab İlham Əliyev andıçma mərasimində ona göstərilən etimada görə xalq minnətdarlığını bildirdi, Heydər Əliyev siyasətinə sadıq qalacağını bir daha bəyan etdi.

Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Müzəffər Ali Baş Komandan

Bütün dünya şahiddir ki, Ümummilli Lider Heydər Əliyev məktəbinin məzunu kimi cənab İlham Əliyev məhz dahi şəxsiyyətdən öyrəndiyi siyasi kursu, daxili və xarici diplomatiyanı necə reallaşdırırsa, cəmi 20 ildə adını dünyada ən islahatçı Prezident, etibarlı tərəfdaş, sözü və vədinə sadıq barışdırıcı lider, ən arzuolunan dövlət başçısı, global müqəssisə layihələrinin müəllifi və Müzəffər Ali Baş Komandan kimi tanıtmağa müvəffəq oldu. Otən illər həm də onu göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istəklərini və arzularını həyata keçirən, öz siyasətində dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi gören liderdir.

Növbəti seçkilərdə də xalqın mütləq əksəriyyətinin etimadını notəsinə yazan Prezident seçilən cənab İlham Əliyev uğurlu diplomatiyası ilə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini təmin etdi, güclü sosial dövlət yaratdı.

Azərbaycan Prezidentinin müstəqil siyasəti, hücum diplomatiyası ölkəmizin beynəlxalq nüfuzunu yüksəltdi. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və həmçinin Qoşulmama Hərəkatına, Türk Dövlətləri Təşkilatına üzv, sonra isə sədrlik etməsi cənab İlham Əliyevin qətiyyətinin tənənəsidir desək, yanlışdır. Bu gün elə bir güclü beynəlxalq təşkilat yoxdur ki, Azərbaycanla əməkdaşlıq etməsin.

Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu enerji diplomatiyasını uğurla davam etdirən cənab İlham Əliyev müxtəlif obyektiv və subyektiv çətinliklərin öhdəsindən məharətlə gələrək möhtəşəm global layihələr reallaşdırdı. "Bakı-Tbilisi-Ceyhan", "Bakı-Tbilisi-Ərzürüm" kimi nəhəng neft və qaz kəmərləri, "Cənub qaz dəhlizi", Bakı-Tbilisi-Qars demir yolu və "İpək yolu" layihələri Azərbaycanın nüfuzunu artırdı. Açıq donuz çıxışı olmayan bir ölkənin Qara dənizin altı ilə Avropaya enerji xətti çəkəməsi ilə isə dünya İlham Əliyevə həm də global layihələrin müəllifi kimi tanıdı. "Şərqi Qərbi", "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olmaqla həm də "Cənub-Qərbi" və "Şimal-Qərbi" layihələri üzərində də iş apararaq Azərbaycan bu gün Avrasiyada enerji körpüləri yaradır. Bu gün Prezident İlham Əliyevin qüdrətli liderliyi ilə Azərbaycan dünyada, xüsusən də Avrasiya məkanında mühüm iqtisadi-siyasi aktor, güc mərkəzi kimi qəbul olunur.

Cənab İlham Əliyev tarixi addım kimi də Qüdrətli Sərkərdə kimi də yazdırmağa müvəffəq oldu.

İllərlə Ermənistanı sülhə səslədi, barış istədi, amma düşmən xarici havadarlarına arxalanaraq təcavüzkar siyasətini davam etdirdi. Erməni məkri, çirkəli oyunları 2020-ci ilə qədər davam etdi. BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələrini cənab İlham Əliyev sərkərdə məharəti ilə hərbi yolla həll etdi. Cəmi 44 günə işğalçı ölkəni qarşısında diz çökdürüb təslimçi sülhə imza atmağa məcbur etdi. İlham Əliyev 30 illik müharibəyə, 2 əsrlik münafiqəyə son qoyaraq xalqın qəlbində əbədi heykəlini ucaldı. Qarabağı düşmən tapdağından azad edib onu yenidən qurmağa, bərpa etməyə başladı. Düşmənin 30 ildə daşı daş üstə qoymadığı Qarabağ və Şərqi Zəngozurda möhtəşəm modern layihələr reallaşdırmağa başladı.

"Böyük qayıdışa dair I Dövlət Proqramı"nın icrasına başlanılması ilə cənab İlham Əliyevin vaxtilə söylədiyi "bütün məcburi köçkün soydaşlarımız öz dədə-baba yurdlarına qayıdacaqlar" vədi gerçəkləşmiş oldu. Azərbaycan Prezidenti bu uğurlu missiyası ilə əsl sərkərdə qətiyyətinə də dünyaya nümayiş etdirdi. Dünyada ilk dəfə olaraq "smart müharibə" apararaq Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruq" əməliyyatı hələ də beynəlxalq hərbi məktəblərdə müzakirə mövzudur.

Bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını Müzəffər Sərkərdə olaraq təkə mənsub olduğu ölkənin deyil, əslində, dünyanın hər tarixinə əbədi olaraq həkk etdi.

Novabrın 8-də, Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edən Müzəffər Ali Baş Komandan illər öncə qarşısına qoyduğu missiyayı uğurla gerçəkləşdirdiyi və ata vəsiyyətini yerinə yetirdiyi üçün özüni xoşbəxt sayır.

Bu il avqustun 1-də "Euronews" televiziyasında yayımlanan müsahibəsində də Müzəffər Ali Baş Komandan bir daha bəyan etdi ki, Vətən müharibəsində qalib gəlmək şəxsi və siyasi həyatının missiyası idi. Müharibə də uğurla başa çatdı və Azərbaycan xalqının 30 illik həsrətinə son qoyuldu. İndi yeni missiya regionda sülhün bərqərar olunmasıdır. Əgər Ermənistan rəhbərliyi sözlə dediyi ifadələri kağız üzərində də təsdiqləmiş olsa, bölgədə sülh, təhlükəsizlik təmin ediləcək.

Prezidentin böyük dəstəkçisi, ən sadıq silahdaşı

Ötən 20 ildə Prezident İlham Əliyevin ən böyük dəstəkçisi, ən yaxın silahdaşı isə ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva olub. Heydər Əliyev Fondunun rəhbəri, birinci xanım kimi özünə düşən missiyasını məsuliyyətini dərindən dərk edərək ölkə üçün tələyüklü məsələlərin həllində cənab İlham Əliyevlə birgə addımlayıb.

Cənab İlham Əliyevin yürütdüyü siyasətin ən böyük dəstəkçisi olan Mehriban xanım Azərbaycan dünyada tanınılması işində özəvsiz rol oynayır. İkinci Qarabağ müharibəsində erməni lobbisinin və antiəzərbaycani qüvvələrin ölkəmizə qarşı yaratdığı mənfi stereotiplərin dağıdılması, Azərbaycan barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində Birinci vitse-prezidentin milli maraqlarımıza əsaslanan tutduğu yol ölkəmizin dünyada sülhün və firavanlığın çarçısı kimi tanınmasında çox böyük rol oynadı.

Birinci vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban xanım Əliyevanın bu çərçivədə gördüyü işləri təhlil etsək, əmin olarıq ki, onun çoxşaxəli və genişşəhətli fəaliyyəti Azərbaycanın bugünkü inkişafında çox böyük çəkiyə malikdir.

Prezident İlham Əliyevin bütün layihələrinin uğurla reallaşmasında böyük dəstəyi olan Mehriban xanım Əliyeva bu gün Müzəffər Ali Baş Komandanla birgə Qarabağ və Şərqi Zəngozurun yenidən qurulmasında özəvsiz xidmətlər göstərir. Azərbaycan Prezidentinin ən yaxın silahdaşı kimi Mehriban xanım Əliyeva dövlət başçısı ilə birlikdə özünə düşən bütün vəzifələri şərəflə yerinə yetirir. Elə buna görə də xalqın sevimlisinə çevrilən Mehriban xanım Əliyevanın Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətinin uğurla davam etdirilməsində, Prezident İlham Əliyevin "Güclü Azərbaycan" modelinin gerçəkləşdirilməsində müstəsna rolu və mövqeyi təqdir edilir. Mehriban xanımın Azərbaycanın naminə yürütdüyü şərəfli missiya xalqın cənab İlham Əliyevin ətrafında daha sıx birləşməsinə təmin edir, dövlətçilik kursumuza çevrilən Əliyevçilik siyasətini daha da möhkəmləndirir. Bu gün əldə etdiyimiz nailiyyətlər, uğurlar məhz Ulu Öndər Heydər Əliyevin dühasının bəhrələridir.

Əminliklə deyə bilərik ki, Azərbaycan tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyev yeni yüksəliş konsepsiyası ilə ölkəmizə möhtəşəm uğurlar qazandıracaq.

Səttar MÖHBALİYEV,
Milli Məclisin deputatı,
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri



Qurucu rəhbər, global lider, müzəffər komandan



Azərbaycanı zirvələrə yüksəldən Lider

Azərbaycanı inkişaf yoluna çıxaran, global miqyasda söz sahibinə çevirən, ən möhtəşəm uğurlarımızın müəllifi olan və ən nəhayət, torpaqlarımızı işğaldan azad edən Lider. Bu gün Prezident İlham Əliyev bəhrəsində növbəti ölkəmizdə, hətta xarici dövlətlərdə belə bəhs edilərkən, ilk yada düşən bu kimi tarixi real-lıqlardır. Elə buna görə Azərbaycan Prezidentinin adı dünyanın ən nüfuzlu siyasi liderləri ilə bir sırada çəkilir.

Lakin bu da tarixi faktıdır ki, cənab İlham Əliyev hələ Azərbaycanın rəhbərlik etməmişdən əvvəl də ölkəmizin siyasi və iqtisadi həyatında, beynəlxalq münasibətlərində çoxsaylı uğurların müəllifi olmuşdur. Məsələn, Ulu Öndər Heydər Əliyevin liderliyi ilə aparılan yeni neft strategiyası ilə bağlı danışıqları Azərbaycanın müstəqillik tarixinin ən mühüm hadisələri sırasında dayanır. İlham Əliyevin yaxından iştirakı ilə aparılan danışıqların nəticəsi olaraq imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, iqtisadi inkişafının təmin edilməsində, respublikamızın beynəlxalq mövqelərinin güclənməsində tarixi rol oynadı və bu gün də dövlətimiz və xalqımız "Əsrin müqaviləsi"nin bəhrəsini görür. Bütövlükdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın zəngin neft və qaz yataqlarının işlənilməsi istiqamətində müəyyən etdiyi strateji məqsədlərə respublikamız İlham Əliyevin işgüzar fəaliyyətləri sayəsində qətiyyətlə nail oldu.

Cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti kimi fəaliyyəti isə ilk gündən Azərbaycan idmanının sürətli inkişaf yoluna qədəm qoyması ilə əlamətdar oldu. Təsədüfi deyil ki, İlham Əliyevin MOK prezidenti seçilməsindən sonra keçirilən Sidney Olimpiya Oyunlarında Azərbaycan idmançıları müstəqillik dövründə, müstəqil komanda şəklində ilk Olimpiya qızıl medallarını qazandı. Sidneydə qazanılan iki qızıl və bir bürünc qızıl medal cənab İlham Əliyevin MOK prezidenti kimi böyük uğuru oldu.

Cənab İlham Əliyev həm də Milli Məclisin deputatı kimi Azərbaycanın siyasi-ictimai həyatına özünə dəyərli töhfələrini vermişdir. Deputat olduğu dövrdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi cənab İlham Əliyevin fəaliyyəti Ermənistanın işğal siyasətinin ifşa edilməsində, başqa cür desək, Ermənistanın işğalçı dövlət kimi tanıdılmasında mühüm rol oynamışdır. Erməni faşizminin gerçək mahiyyətini dünyaya açıb göstərmək üçün bu mötəbər təşkilatın tribunasından maksimum yararlanmağa çalışan İlham Əliyev özünün

yüksək siyasi-diplomatik peşəkarlığı ilə AŞ PA-da Ermənistanla qarşı tutarlı sənədlərin qəbulu ilə nəticələnən effektiv siyasi əks-hücumun təşkilinə nail oldu.

Onu da qeyd etməliyəm ki, parlament nümayəndə heyətimizə rəhbərlik edən cənab İlham Əliyev diplomatik ustalığı, səmimi ünsiyyət qurmaq bacarığı, işgüzarlığı ilə bütövlükdə AŞ PA-nın yüksək reytingli parlamentarlarından biri kimi tanınmışdır. Bu etimadın yüksək nəticəsi olaraq 2003-cü il yanvar ayının 27-də cənab İlham Əliyevin Milli Məclisin sədr müavini və büro üzvü seçilməsi Azərbaycanın təşkilat çərçivəsində əldə etdiyi ən böyük uğurlardan idi. Bu, cənab İlham Əliyevə global səviyyədə böyük rəğbətini mövcudluğunu təsdiqləyən mühüm siyasi hadisə oldu. AŞ PA-nın fəxri üzvü seçilməsi və xüsusi medalla təltif olunması da böyük fəxr, qürur doğuran hadisə olmaqla İlham Əliyevə göstərilən böyük ehtiramdan xəbər verir.

Məhz bu amillər 2003-cü ilin avqustun 4-də xalqımızın Ümummilli Lideri, Prezident Heydər Əliyevin Fərmanı ilə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri təyin olunmasında əsas rol oynadı. Həmin gün keçirilən Milli Məclisin növbədənöncə sənədlərinin iclasında parlament İlham Əliyevin Azərbaycanın Baş naziri təyin olunması barədə Ulu Öndər Heydər Əliyevin Milli Məclisə göndərdiyi təqdimatı müzakirə etdi və razılıq verdi.

O zaman Milli Məclisin razılığı və Heydər Əliyevin fərmanı bütün Azərbaycan ictimaiyyətinin rəğbətə və bəyşməyə bəyşməyə çevrilmişdi. Çünki artıq buna qədər İlham Əliyev cəmiyyətimizdə yüksək nüfuzlu maliyyə xüsusiyyəti kimi tanınmışdı. Cənab İlham Əliyev həm də Ulu Öndər Heydər Əliyevin idarəçilik komandasının ən fəal, ən işgüzar, ən nüfuzlu və aparıcı üzvü idi. Bu mənada xalqımız möhtərəm İlham Əliyevin təmsalında Heydər Əliyev siyasətinin uğur qazanmasına böyük töhfələr verən bir siyasi xadimi görürdü. Ona görə İlham Əliyevin 2003-cü ilin avqustun 4-də respublikamızın Baş naziri təyin olunması xalqımızın və Azər-

baycanın dostlarının üroyindən xəbər verən qərar oldu.

Baş nazir təyin olunduğu gün jurnalistlərin suallarını cavablandıran İlham Əliyev demişdi: "İlk növbədə onu deyə bilərəm ki, Prezident Heydər Əliyevin siyasi xəttini davam etdirəcəyəm. Bilirsiniz ki, Azərbaycan iqtisadiyyatında böyük uğurlar əldə edilib, ciddi nailiyyətlərimiz var. Azərbaycanda iqtisadi islahatlar həyata keçirilir və bunun nəticəsində ölkəmiz əsaslı şəkildə inkişaf edir. Hesab edirəm ki, qazandığımız təcrübəni və mövcud potensialı daha da genişləndirmək lazımdır. Hamımızın məqsədi bundan istifadə edib Azərbaycanı güdrətli, güclü dövlətə çevirməkdir. Biz buna nail oluruq və mən də gələcək fəaliyyətimdə bu amala xidmət edəcəyəm. Mənim iqtisadi sahədə də kifayət qədər biliyim var. Məsələləri daha dərinlən təhlil edib konkret addımlar atacağıq".

Cənab İlham Əliyev cəmi bir neçə ay Baş nazir olsa da, bu dövrdə nümunəvi fəaliyyət ortaya qoydu. ABŞ-də keçirdiyi görüşlərdə, BMT Baş Məclisinin 58-ci sessiyasında Azərbaycan haqqındakı dünyaya çatdırdı.

2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev xalqımıza müraciətində deyirdi: "Üzümü Sizə - hörmətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, pragmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra qədər bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa qatdırı biləcəkdir. Mən ona özüm qədər inanıram və gələcəyə böyük ümidlər bəsləyirəm".

Həmin ilin oktyabr ayında keçirilən prezident seçkilərində xalqımız İlham Əliyevin ətrafında sıx səfərbər olmaqla ilk növbədə Heydər Əliyev yolunun davamına səs verdi. Çünki cəmiyyətimiz yaxşı bildirdi ki, Heydər Əliyev siyasəti kursunun davamı xalqımızın və dövlətimizin etibarlı və firavan gələcəyi deməkdir. Aradan ötən illər bu tezisin həqiqətə uyğun təsdiq etməkdədir. Baş nazir təyin olunduğu gün jurnalistlərlə müsahibəsində qarşıya qoyduğu vəzifələr bu illər ərzində qətiyyətlə reallaşdırıldı. Ulu Öndər Heydər Əliyevin xalqımıza müraciətindəki inamı layiqincə doğruldan Prezident İlham Əliyev Azərbaycanı, höqiqətən də, tarixinin ən güdrətli dövlətinə çevirdi.

Cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin ən möhtəşəm uğuru və Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyalarının ən böyük təcəssümü isə əlbəttə ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdir. Bu qələbəni xalqımıza yaşadan, Azərbaycanın ərazi bütövlüyünü təmin edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin bunnalı həm də Heydər Əliyevin arzularını həyata keçirdi, ata vəsiyyətinə yerinə yetirdi. Torpaqlarımızın azad olunması və məcburi köçkünlərin doğma yurdlarına qayıması Ulu Öndərin ən böyük arzuları idi. Vətən müharibəsindəki Zəfər başda olmaqla qazandığımız hər bir uğur göstərir ki, Azərbaycan möhtərəm İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin yaratdığı möhkəm təməllər üzərində qürur doğuran tarixi zirvəyə yüksəlib.

Cəbi QULİYEV,
Milli Məclisin deputatı

İlham Əliyev Qarabağ ermənilərinə xilas yolunu göstərdi

Əgər doğru seçim etsələr, onlar da Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar



İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra xalqımızın uzun illər ərzində moruz qaldığı əzab-əziyyətə, məhrumiyyətlərə və dağntılara baxmayaraq, qalib ölkə olaraq Azərbaycan tərəfindən Ermənistanla davamlı sülhün təmin edilməsi istiqamətində fəal iş aparılır.

Qalib komandan kimi Azərbaycan Prezidenti hər zaman açıqlamalarında deyir ki, sülhün qurulması, sabitliyin möhkəmləndirilməsi, dinc birgə yaşayışın təmin edilməsi, barışıq gündəliyinin irəli sürülməsi regionda əməkdaşlığa və iqtisadi inkişafa sərməyə qoyuluşu üçün real zəmin yaratmış olacaqdır.

Ermənistan sülh müqaviləsinin yeganə çıxış yolu olduğunu anlayır

Ümumiyyətlə, tərəflər arasında aparılan sülh danışıqları prosesində qalib tərəf Azərbaycanıdır. Buna baxmayaraq, Azərbaycan lideri dövlət olaraq Ermənistanla münasibətdən sonrakı normallaşma gündəliyini təklif edib. İndi tərəflər bir-birinin suverenliyini, ərazi bütövlüyünü və dövlət sərhədlərini toxunulmazlığını qarşılıqlı tanıması və onlara hörmətə əsaslanan dövlətlərə münasibətlərin çərçivəsini təşkil edəcək iki tərəfli sazişin mətni üzərində danışıqlar aparır. Ermənistanla bir ara müharibə çağırışı hökm sürürdü, hazırda ermənilər dərk edirlər ki, müharibə onları xilas edə bilməyəcək. Məhz buna görə ermənilər danışıqlar masasında oturmağa məcburdurlar. İndiki reallıq budur ki, ermənilər artıq sülh müqaviləsinin yeganə çıxış yolu olduğunu anlayırlar. Lakin buna baxmayaraq, rəsmi İrəvan yenə də ortaya narazılıq salan bözi məsələləri gündəmə gətirməklə prosesi uzatmağa cəsarət edir. Sərhəddə tərribatlar törədilir, dövlət bayrağımıza qarşı hörmətsizlik edilir və eyni zamanda separatçı dəstələrin tərribatlar törətmələrinə şərait yaradılır. Bu azmış kimi, Ermənistan hətta siyasi şantajla əl ataraq manipulyasiya ilə məşğul olur. Guya, Azərbaycan Qarabağın erməni sakinlərinə qarşı "humanitar fəlakət" yaradır.

Bununla bağlı Azərbaycan rəhbərliyi öz fikrini, məqsədini dəfərlə bildirib. Rəsmi Bakı bəyan edib ki, Azərbaycanın erməni sakinlərinə ölkə Konstitusiyası çərçivəsində bütün hüquqlar verəcək. Amma nə bu gün, nə də gələcəkdə Azərbaycanda yaşayan ermənilərə hər hansı bir "status"un verilməsindən söhbət gedə bilməz. Azərbaycan ərazisində yaşayan hər kəsin hüquqlarına və təhlükəsizliyinə, onların milli, irqi və dini mənsəbiyyətlərindən asılı olmayaraq, konstitusiyaya çərçivəsində təminat verilir. Əhalinin hər hansı bir qrupunun "hüquq və təhlükəsizliyi" ilə bağlı hansısa "beynəlxalq mexanizmlər" in müəyyənəndirilməsi Azərbaycan Konstitusiyasının və beynəlxalq hüququn əsas prinsiplərindən birini - bərabərlik prinsipini pozduğu üçün heç bir halda tətbiq edilə bilməz.

"Biz onlara normal həyat təklif edirik"

"Euronews" televiziyasına müsahibəsində Prezident İlham Əliyev bir daha bu məsələyə toxunaraq Qarabağın erməni sakinlərinə xilas yolunu göstərib: "Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqların, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar. Həmin onlar başa düşməlidirlər ki, bizi saymamağa, mövcudluğumuzu danmağa davam etsələr və ya "prezidenti", "nazirləri", "parlamentariləri" olan qonarda ölkədə yaşayarlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların keyrinə dəyişməyəcək. Bütün bunlar yalandır. Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar, başa düşəcəklər və bilirlər ki, mən sözümlə əməl edirəm".

Erməni icmasına gəlincə isə, Prezident dedi ki, onlar beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdır. Başa düşməlidirlər ki, əgər Azərbaycanla sülh sazişi imzalamaq istəməzlərsə, gələcəkdə proqnozlaşdırılmayan və-

ziyyət olacaq. Çünki dünyada və regionda geosiyasi vəziyyət çox kəskin şəkildə dəyişir.

Onların təhlükəsizliyi ilə bağlı ümidlərinin bir qismi tamamilə yoxa çıxıb. İndi onlar yeni təhlükəsizlik qaranlıq axtarırlar. Regionda təhlükəsizliyin qarantı isə əlbəttə ki, İlham Əliyevin sülh gündəliyidir. Azərbaycan Prezidentinin təklifləri bölgənin gələcək inkişafına hədəflənib. Ermənistan da iqtisadi inkişafını, əhalisinin heç olmasa bundan sonra yaxşı yaşamasını istəyirsə, sülh müqaviləsinin imzalanması. Başqa yolu yoxdur.

Sonra gec olacaq

Göründüyü kimi, müharibənin qalib tərəfi olmasın rəğmən, Azərbaycan məğlub ölkəyə qurtuluş yolu, hər iki tərəfi qane edəcək sülh modelini təklif edir. Hayastana bölli olmalıdır ki, boş yerə Qarabağın erməni əhalisi üçün ayrıca "status" iddiasını irəli sürməyin heç bir mənası yoxdur. Azərbaycan Prezidenti bununla bağlı qəti fikirlərini mayın 28-də Ləyində bir daha bəyan edib. İlham Əliyev deyib ki, "miatsum"un, separatizmin kitabı bağlanıb, müstəqillik xülyası da statusun dalınca cəhənnəmə göndərilib. Bu gün ermənilərin yaşadığı Qarabağ bölgəsi Azərbaycanın tarixi, hüquqi torpağıdır. Yaxşı olar ki, bu reallığı orada yaşayan erməni əhəlinin vətəndaşlar da tezliklə başa düşsünlər və xam xəyallardan ayrılaraq özləri gəlib Azərbaycan Bayrağı altında yaşamaq üçün addım atsınlar.

Ermənistan əhalisi də, Qarabağın erməni əhəlini də yaxşı bilirlər ki, İlham Əliyev nə deyirsə, onu mütləq gerçəkləşdirir. Qalib Ali Baş Komandan bunu müharibədən öncə də, sonra da nümayiş etdirdiyi siyasətlə sübuta yetirib. Əgər indi Azərbaycan Prezidenti ermənilərə belə şans, imkan verirsə, haylar mütləq bundan yararlanmalıdırlar. Əks təqdirdə onların gələcək taleyi qaralıqdır, yəni sonra gec olacaq!

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Çinin İlham Əliyevə xüsusi münasibəti və ehtiramı ciddi göstəricidir

Bu yaxınlarda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun başçılıq etdiyi nümayəndə heyəti Çin tərəfinin dəvəti ilə Pekin və Şiçuan vilayətinin Çendu şəhərində işgüzar səfərdə olub.

Səfər çərçivəsində Çinin ən böyük vilayətlərindən olan Şiçuan qubernatoru və Pekin şəhər meriyasının rəhbərliyi ilə görüşlər keçirilib və əməkdaşlığa dair planlar müzakirə edilib.

Eldar Əzizov Pekin və Şiçuan vilayətinin rəhbərləri ilə keçirilən 2 görüşü xüsusi qeyd edərək bildirib ki, "bu şəhərlərin rəhbərləri bir-



mənəli olaraq qeyd ediblər ki, İlham Əliyev böyük şəxsiyyətdir. O, müstəqil siyasət yürüdü, islahatlar aparır və bu səbəbdən də Azərbaycan postsovet məkanında seçilib. Biz Azərbaycanla ilk növbədə İlham Əliyev faktorunu nəzərə alaraq əməkdaşlıq etməyə iqtisadi münasibətləri inkişaf etdirmək niyyətindəyik".

Səfər zamanı Şiçuan Universitetinin həkimləri COVID-19 pandemiyası dövründə Bakıda işlədikləri zaman ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevə tərəfindən hər cür diqqət və qayğı

ilə əhatə olunduqlarını xüsusi minnətdarlıqla xatırladıblar.

Eldar Əzizov vurğulayıb ki, dünyanın ən böyük və ən güclü ölkələrindən biri sayılan Çinin Azərbaycan rəhbərinə xüsusi münasibəti və ehtiramı ciddi göstəricidir.



Qurucu rəhbər, global lider, müzəffər komandan

İlham Əliyev qətiyyətinin, müdrikliyinin təntənəsi



Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd etdiyimiz 2023-cü il respublikamızın siyasi həyatında bir sıra önəmli hadisələrin ildönümü ilə əlamətdardır. Belə ki, bu il Müstəqillik Günü'nün 105-ci, Milli Qurtuluş Günü'nün 30-cü ildönümləri tamam oldu. Bu gün isə ölkəmizin müasir siyasi tarixinin ən əlamətdar hadisələrindən birini - cənab İlham Əliyev Azərbaycan Respublikasının Baş naziri təyin edilməsinin 20-ci ildönümüdür.

2003-cü il avqustun 4-də Milli Məclis İlham Əliyevin Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verdi. Daha sonra Prezident Heydər Əliyevin fərmanı ilə İlham Əliyev Baş nazir vəzifəsinə təyin olundu. Həm Ulu Öndərin Milli Məclisə bununla bağlı müraciəti, həm də parlamentin razılığı ilk növbədə İlham Əliyevin daha yaxından iştirakı ilə Azərbaycanın sürətli yüksəlişinə, səmərəli sosial-iqtisadi islahatların həyata keçirilməsinə, ölkəmizin beynəlxalq əlaqələrinin gücləndirilməsinə olan inamın təəcəssümü idi. Çünki İlham Əliyev buna qədər çalışdığı bütün vəzifələrdə dövlətimizin milli marağı və mənafelərini təmin etməyi layiqincə bacarmışdı. İlham Əliyevin Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, Avropa Şurası Parlament Assambleyasının sədr müavini və büro üzvü kimi fəaliyyəti ona yalnız respublikamızda deyil, ölkəmizin hüdudlarından kənar da yüksək nüfuz qazandırmışdı.

Cənab İlham Əliyev respublikamızın avanqard, aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının rəhbərliyində də təmsil olunurdu. Onun 1999-cü ildə Yeni Azərbaycan Partiyasının I qurultayında partiya sədrinin müavini, 2001-ci ildə II qurultayda isə sədrin birinci müavini seçilməsi bütövlükdə partiya həyatına yeni nəfəs gətirdi. YAP sərəncamı ilə seçilmiş böyük, xüsusi gənclər Yeni Azərbaycan Partiyasına üzv olmaları da məhz İlham Əliyevin partiyanın rəhbərliyində

təmsil olunmasından sonrakı dövrü əhatə edir.

Ona görə də İlham Əliyev Baş nazir vəzifəsinə ən ideal namizəd idi və Heydər Əliyev siyasi məktəbinin ən layiqli yitirməsi kimi onun bu vəzifəyə təyinatı respublikamızın ictimaiyyəti tərəfindən son dərəcə böyük razılıqla qarşılandı.

İlham Əliyevin Baş nazir vəzifəsinə təyin olunması beynəlxalq ictimaiyyət tərəfindən də ehtiramla qarşılanmışdı. Məsələn, həmin vaxt Amerika Birləşmiş Ştatlarının Prezidenti olan Corc Buş Baş nazir İlham Əliyevə ünvanladığı məktubunda onu təbrik etmiş, bu təyinatın ABŞ ilə Azərbaycan arasında artan münasibətə əsaslı əlaqələr dövrünə təsadüf etdiyini, İlham Əliyevlə və onun hökuməti ilə işləməyi səbirsizliklə gözlədiyini bildirmişdi.

O dövrdə Türkiyənin Baş naziri olan Rəcəb Tayyib Ərdoğan da İlham Əliyevə Baş nazir vəzifəsinə təyin olunması münasibətilə səmimi təbriklərini çatdırmışdı. "Yeni vəzifənizlə əlaqədar olaraq zati-alinizlə yaxın əməkdaşlıq şəraitində işləyəcəyimdən böyük məmnunluq hissələri keçirirəm. Türkiyə ilə Azərbaycan arasındakı mövcdə qarşılıqlı dostluq əlaqələrinin zati-alinizlə vəzifədə olacağı müddət ərzində daha da dərinləşərək, gələcək nəsillərə çatdırılacağına əminəm", - deyərək Rəcəb Tayyib Ərdoğan təbrik məktubunda bildirmişdi.

Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze, Ukraynanın, Qırğızstanın, Rusiyanın, Fransanın və Əlcəzairin baş nazirləri, Avropa Şurasının eks-baş katibi Valter Şvimmer, Avropa Şurası Parlament Assambleyasının keçmiş sədri Piter Şider, eləcə də adlarını çəkmədiyimiz çoxsay-

lı dövlət xadimləri, siyasətçilər və ictimaiyyət nümayəndələri İlham Əliyevi bu təyinat münasibətilə təbrik etmişdilər.

Həmin gün hökumət üzvlərinə təqdim olunan Baş nazir İlham Əliyev demişdi: "İlk növbədə mənə göstərilən bu böyük etimada görə cənab Prezidentə, Milli Məclisə təşəkkürümü bildirmək istəyirəm. Sizi əmin etmək istəyirəm ki, çalışacağam öz fəaliyyətimdə bu yüksək etimada layiqli olum. Azərbaycanda Heydər Əliyev tərəfindən aparılan iqtisadi siyasəti çox yüksək qiymətləndirirəm. Onun ıcrası ilə bilavasitə bağlı Nazirlər Kabinetinin fəaliyyətini çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Bu siyasət bizə imkan verir ki, çox qısa bir müddət ərzində Azərbaycan iqtisadi cəhətdən möhkəmlənsin, güclənsin, ölkədə güclü iqtisadi potensial yaranсын".

Ötən 20 ildə Azərbaycanda baş verən bütün pozitiv dəyişikliklər İlham Əliyevin hələ Baş nazir vəzifəsində iken söylədiyi bu fikirləri təsdiq edir. Bu illər ərzində Azərbaycanın keçdiyi dinamik inkişaf yolu təsdiq edir ki, Heydər Əliyev siyasi kursunun, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının alternativ yoxdur. Azərbaycanın qazandığı bütün nailiyyətlərin təməlinə məhz Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin qətiyyəti, müdrikliyi və siyasi uzaggörənliyi dayanır. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, orazi bütövlüyümüzün bərpası da bu siyasətin tarixi nəticəsidir.

Qarşıda isə yeni hədəflər və yeni vəzifələr var. İşğaldan azad edilmiş şəhər və kəndlərimizin bərpası, keçmiş məcburi köçkünlərin öz yurdlarına dönüşü, sosial-iqtisadi sferadakı müsbət göstəricilər, Azərbaycanın həm də "yaşıl enerji" ixrac edən dövlətə çevrilməsi göstərir ki, respublikamız öz hədəflərinə və məqsədlərinə doğru inamla irəliləyir.

Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputatı

Heydər Əliyev yolunun ən layiqli davamçısı

Bu gün cənab İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsindən 20 il ötür. 2003-cü il avqustun 4-də Prezident Heydər Əliyevin fərmanı ilə İlham Əliyev respublikamızın Baş naziri təyin edilməsi ictimaiyyət tərəfindən böyük rəğbətə qarşılanmışdır. Çünki İlham Əliyev bu təyinat qədər çalışdığı bütün vəzifələrdə mükəmməl fəaliyyət nümunəsi ortaya qoymuş, məsul olduğu hər bir sahədə mühüm uğurlara imza atmışdır.

İlham Əliyev cəmiyyətdə dərin hörmət və yüksək nüfuz qazanmışdır

2003-cü il avqustun 4-də Milli Məclis növbədənəkar sessiyasının iclasında cənab İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına razılıq verilməsi məsələsinə baxdı. Öncə onu qeyd etdim ki, Prezident Heydər Əliyevin bununla bağlı Milli Məclisə müraciəti respublikamızın müstəqillik və bütövlükdə dövlətçilik tarixinin mühüm bir hadisəsi idi.

Heydər Əliyev elə bir şəxsiyyət idi ki, onun istər sovet illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən atdığı hər bir addım, verdiyi bütün qərarlar birmənalı şəkildə dövlətin və xalqın milli marafəyinə xidmət edib. Bu mənada Ulu Öndərin özü qədər inandığı möhtərəm İlham Əliyevin respublikamızın Baş naziri vəzifəsinə təyin olunmasına razılığın verilməsi barədə parlamentə ünvanladığı təqdimatın əsas qayəsini dövlətimizin və xalqımızın milli maraqlarının təmin olunması, qorunması təşkil edirdi.

Cənab İlham Əliyev bu təyinat qədər Milli Məclisin deputatı, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin müavini kimi Heydər Əliyevin inkişaf kursunun, siyasi xəttinin həyata keçirilməsində fəal iştirak etmiş, Ulu Öndərin müəyyən etdiyi milli prioritetlərin reallaşmasına özünün dəyərli töhfələrini vermişdi. İlham Əliyevin Avropa Şurasında həyata keçirdiyi fəaliyyət vətənə və dövlətə xidmətin ən möhtəşəm nümunələrindən idi və Milli Məclisdəki deputatlar bundan hədsiz qürur hissi keçirirdilər.

Bütün bunlar cənab İlham Əliyevə cəmiyyətimizdə dərin hörmət və yüksək nüfuz qazandırmışdı. Ona görə İlham Əliyevin Baş nazir vəzifəsinə təyin edilməsi ilə

bağlı Ulu Öndər Heydər Əliyevin Milli Məclisə müraciəti cəmiyyətimiz tərəfindən alqışlarla qarşılanmışdır.

Yüksək intellektə və mənəvi keyfiyyətlərə malik cəsarətli siyasətçi

Parlamentin 4 avqust 2003-cü il tarixli iclası olduqca yüksək atmosferdə keçdi və çıxış edən bütün deputatlar möhtərəm İlham Əliyevin barəsində çox dəyərli fikirlər söylədilər. Mənim üçün olduqca qürurvericidir ki, parlamentin həmin iclasında çıxış etmək imkanım oldu. Həmin çıxışında demişdim: "Cəmiyyətin siyasi fəallığı seçkilər ərzində artır və özünün ən yüksək həddinə çatır. Bugünkü sessiyamız məhz belə bir dövrdə çağırılmışdır və bu iclasda xalqımızın böyük oğlu, möhtərəm Prezidentimiz Heydər Əliyev şəxsiyyətinin, müdrikliyinin yeni bir nümunəsini göstərdi. Parlamentimizə edilən müraciət çox önəmli bir sənəddir və hesab edirəm ki, Azərbaycan tarixində bunun çox böyük tarixi, siyasi və iqtisadi əhəmiyyəti vardır.

Son vaxtlar biz partiyamızın çağırışı ilə yerlərdə olurduq. Mən özüm 7 rayonda olmuşam və cəmiyyətdə birmənalı şəkildə belə fikir var ki, Heydər Əliyev siyasəti daimidir. Yeni Azərbaycan Partiyasının xəttiləri qəbul olunur, İlham Əliyev xalq arasında böyük nüfuz və xüsusi hörmətə malikdir.

İlham müəllim Azərbaycan cəmiyyətinə özünə çoxdan yer tutmuşdur. Biz hələ 1980-ci illərdə foxt edirdik ki, dünyamın ən şöhrətli bir tənqidçisi olmaq - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda gənclər kimi İlham müəllim dərslərində özlərini tədris etməkdə idilər. İlham Əliyevin cəsarətini yanvar hadisələri vaxtı səfərləyə gedərkən gördük. Oraya hər kəs cürət edib getməzdi.

Biz bu gün bir daha təsdiq etməliyik ki, ölkəmizin iqtisadiyyatının əsasını təşkil edən neft siyasətində İlham müəllimin xidmətləri danılmazdır. Bütün investisiyaların cəlb olunması bilavasitə onun xətti ilə gedir.

Mən sosial siyasətlə məşğulam. Bu gün Azərbaycanda sosial siyasətin üstün istiqamətlərindən biri imdandır. Həm beynəlxalq aləmdə, həm də Azərbaycanı idarə edən hərəkət xalqın sağlamlığının qorunmasında böyük əhəmiyyət kəsb edir.

Açıq demək istəyirəm ki, biz beynəlxalq təşkilatlarda tez-tez görüşürük. İlham müəllimin Avropa Şurasında apardığı siyasət beynəlxalq miqyaslı fəaliyyətə sanki canlanma gətirmişdir. Deyə bilərəm ki, bu

gün bu, narkomaniya ilə mübarizədə, mədəniyyət abidələrinin qorunmasında, beynəlxalq münasibətlərin hər hansı qolunda öz əksini tapır.

Bir məsələni də qeyd etmək istərdim. Biz 8 ildir ki, hörmətli İlham müəllimlə deputat həmkarıyıq. Xoşbəxtlikdən, 5 il mən onunla yanaşı oturmuşam və bu gün fəxr edir və böyük inamla demək istəyirəm ki, onda yüksək intellekt və ağıl, yüksək mənəvi keyfiyyətlər vardır. O, bütün hərəkətlərində sivil rəhbər nümunəsi göstərir. Ona hay-küsyüz, yüksək işgüzarlıq vardır. Bu gün bizdə bir iş görüb min dəfə danışan adamlar mövcuddur. İlham müəllim demokratik düşüncə tərzinə malikdir, cəsarətli siyasətçidir. Biz bunu Avropa Şurasında görürük. Bu gün xalq məhz belə bir rəhbər istəyir, belə bir liderə xalqın ehtiyacı vardır. Belə lideri də möhtərəm Prezidentimiz, bizim müdrik rəhbərimiz Heydər Əliyev bu gün parlamentə təqdim etmişdir. Sevindirici haldır ki, parlamentimiz birmənalı olaraq bu namizədi qəbul edir, onu, həmçinin xalqımız qəbul edir. Bütün məsuliyyətlə deyirəm ki, xalq da onu alqışlarla qəbul edəcəkdir və bizim möhtərəm Prezidentimiz də dua edəcəkdir.

Əziz İlham müəllim, sizi təbrik edirik, namizədliyinizi müdafiə edirik, sizə uğurlar arzu edirik. Demək istəyirəm ki, biz həm YAP üzvü, həm də böyük bir bölgənin nümayəndəsi olaraq sizin aranızda duracağıq və bütün fəaliyyətinizdə sizə yardımçı olacağıq".

reallıqlar öz əksini tapmalıdır", - deyərək İlham Əliyev bildirmişdi.

Azərbaycanın da terrora məruz qaldığı, amma ölkəmizin illərdə ki, terrorizmə qarşı təkbaşına savaşağı kimi deyən İlham Əliyev onu da bildirmişdi ki, terrorizmi törədən səbəblərin, eləcə də onun yayılması üçün münbit şərait yaradan amillərin kökü kəsilməyə, terrorizmə qarşı mübarizədə uğur heç vaxt mümkün olmayacaqdır. Zaman İlham Əliyevin bu sözlərində həqiqətin nə qədər böyük olduğunu sübuta yetirir. Eyni zamanda bu günlərdə Laçın sərhəd-buraxılış məntəqəsindən keçməklə Ermənistanı qaçmaq istəyən Vaqif Xaçaturyan adlı terrorçunun hərbçilərimiz tərəfindən yaxalanması da göstərir ki, Azərbaycan terrorla təkbaşına mübarizə aparır və istədiyinə nail olur.

Möhtəşəm və qürurverici inkişaf yolu

Aradan ötən 20 ildə respublikamızda baş verən bütün pozitiv dəyişikliklər, o cümlədən sosial-iqtisadi inkişaf sahəsində əldə edilən möhtəşəm uğurlar, Azərbaycanın regionda və dünyada söz sahibi olan dövlətə çevrilməsi möhtərəm İlham Əliyevin Heydər Əliyev yolunun ən layiqli davamçısı olduğunu göstərir.

2003-cü ilin oktyabr ayında Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyevin ilk gündən başladığı sosial-iqtisadi islahatlar respublikamızda tarixdə görünməmiş inkişafı reallığa çevirib. Ən əsası bu inkişaf məhdud sfera ilə məhdudlaşmayaraq cəmiyyət həyatının bütün sahələrini əhatə edib. Elə buna görə 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də xalqımız Prezident İlham Əliyevin ətrafında səfərbər olub və Heydər Əliyevin ideyalarının davam etdirilməsinə səs verib.

Ötən 20 ildə Azərbaycanın keçdiyi yüksəliş və inkişaf yolu, həqiqətən, möhtəşəm və qürurvericidir. İlham Əliyevin liderliyi ilə Azərbaycan bu gün dünyada müstəqil və qətiyyətli siyasət yürütdən dövlət kimi tanır. Bu bir reallıqdır ki, regional və global səviyyədə Azərbaycanla hesablaşır, respublikamızın mövqeyini qəbul edirlər. Heydər Əliyevin enerji siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin bu sahədə yürütdüyü qətiyyətli siyasət gətirdiyi iqtisadi dividentlərlə yanaşı, Azərbaycanı regionda və dünyada söz sahibinə, nüfuzlu dövlətə çevirib. Təsədüfi deyil ki, bu gün Azərbaycan Avropa İttifaqına üzv dövlətlərin üçdə biri ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir.

20 ilin əsas uğurları kimi iqtisadiyyatımızda 3 dəfə artıma nail olunmasını, əhalinin sosial rifahının əhəmiyyətli dərəcədə yüksəlməsini, Azərbaycanın kosmik ölkələr klubuna üzv qəbul edilməsini, əhalinin məşğulluğunun təmin edilməsini, dövlət-vətəndaş münasibətlərində ən mükəmməl mexanizmlərin tətbiq olunmasını, xoşagəlməz və neqativ hallara qarşı effektiv mübarizə aparılmasını misal göstərə bilərik. Həmin ki, bütün bunlar nəticə etibarilə cəmiyyətimizdə xoş ab-havamı, vətəndaş məmnunluğunu, insanların hakimiyyətə etimadını daha da yüksəltməsinə təmin edən amillər kimi özünü göstərir.

İlham Əliyevin Azərbaycan rəhbərliyinin ən böyük nailiyyəti isə əlbəttə ki, torpaqlarımızın işğaldan azad edilməsi, orazi bütövlüyümüzün bərpasıdır. Vətən müharibəsindəki qələbə həm də bütün dövlətçilik salnaməmizin ən böyük hadisəsi, bu qələbəni təmin edən İlham Əliyev isə müasir tariximizin müzəffər sərkərdəsidir.

Bütövlükdə Azərbaycanın hər bir uğuru, müstəqillik tariximizin hər bir pozitiv hadisəsi Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsinin, Ulu Öndərin ideyalarının layiqincə reallaşdırılmasının təəcəssümüdür. Torpaqlarımızın azad edilməsi, Qarabağ və Şərqi Zəngəzurdan aparılan bərpası işləri göstərir ki, Heydər Əliyevin arzularını həyata vəsiqə alır. Ötən 20 ilin reallıqları fonunda isə Prezident İlham Əliyevin yürütdüyü siyasətin konturları aydındır və bu, Azərbaycanı həyatın bütün sahələrində yeni uğurlara nail olacağımızı əminliklə və qətiyyətlə söyləməyə əsas verir.

Hadi RƏCƏBLİ,
siyasi elmlər doktoru,
professor



Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 254

QƏRAR

Bakı şəhəri, 1 avqust 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 dekabr tarixli 474 nömrəli Qərarı ilə təsdiq edilmiş "Peşə və kvalifikasiya standartının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının aparılması və müddətinin uzadılması Qaydaları"nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 dekabr tarixli 474 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 2058; 2020, № 11, maddə 1403; 2022, № 9, maddə 1101) ilə təsdiq edilmiş "Peşə və kvalifikasiya standartının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının aparılması və müddətinin uzadılması Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
"1.2.3. ekspertlər - standartın layihəsinin struktur və məzmununu yoxlayan və müvafiq sahə üzrə ən azı 5 (beş) il iş təcrübəsinə malik müstəqil mütəxəssislərdir."

2. 2-ci hissə üzrə:
2.1. 2.1-ci bənddə "Reyestrində" sözü "Reyestrinə" sözü ilə, "Qaydanın" sözü "Qaydaların" sözü ilə əvəz edilsin;
2.2. 2.7-ci bənddən "və ekspert qrupu" sözləri çıxarılsın;
2.3. 2.8-ci bənddə "5 (beş)" sözləri "3 (üç)" sözləri ilə əvəz edilsin;

2.4. 2.9-cü bənd ləğv edilsin;
2.5. 2.11-ci bənddə "ekspert qrupu" sözləri "ekspertlər" sözü ilə, "rəy" sözü "rəylərlər" sözü ilə əvəz edilsin;
2.6. 2.12-ci bənd aşağıdakı redaksiyada verilsin:

"2.12. Bu Qaydaların 3 və 4 nömrəli əlavələrinə uyğunluğu yoxlanıldıqdan sonra Nazirlik standartın layihəsini ekspert rəyləri ilə birgə baxılması və qərar qəbul edilməsi məqsədilə müvafiq sahə komissiyasına, əlavə rəy və təklif bildirilməsi zərurəti yarananda aidiyyəti qurumlara təqdim edir."

3. 3.1-ci bənd "onun" sözdündən sonra "əmək bazarının tələbatına uyğun" sözləri əlavə edilsin.

4. Həmin Qaydalara 2 nömrəli əlavə - "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin standartın hazırlanması (yenidən hazırlanması) ilə bağlı Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyasına müraciət forması"ndakı

cədvəlin 4-cü sütununda "Ömürboyu Təhsil üzrə" sözləri "ömürboyu təhsil üzrə Milli" sözləri ilə əvəz edilsin.

5. Həmin Qaydalara 3 nömrəli əlavə üzrə:
5.1. birinci cədvəlin ikinci - dördüncü sütunları aşağıdakı redaksiyada verilsin:

Peşə standartının Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsində (AzMKÇ) səviyyəsi	
İstinad Kodu: (reyestrə sıra nömrəsi, peşə standartı sözünün abreviaturu - PS, Məşğulluq Təsnifatında kodu, AzMKÇ-də səviyyəsi)	
Sahə komissiyasının adı	

5.2. ikinci cədvəlin birinci sütununun adında "AzKÇ" sözü "AzMKÇ" sözü ilə əvəz edilsin;

5.3. 6-cı hissə üzrə:
5.3.1. 6.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"6.1. Vəzifə, fəaliyyətlər, bilik, bacarıqlar, işə yanaşma və davranış

Kod	Vəzifə	Fəaliyyətlər	Bilik	Bacarıqlar, işə yanaşma və davranış
	(vəzifələrə əsasən işin planlaşdırılması, yerinə yetirilməsi, müşahidənin aparılması və lazımlı gələcəkdə düzlişlərin edilməsi, işin yekunlaşdırılması və hesabat verilməsi mərhələlərini əhatə etməlidir)	(əsas fəaliyyətlər (əsas fəaliyyətlər üçün gərəkli qorutma) uyğun ar- dıcılıqla sıralan- maldır)	(iş üzrə vəzifə və fəaliyyətləri yerinə yetirmək üçün tələb olunan minimum biliklərin siyahısı)	(iş üzrə vəzifə və fəaliyyətləri yerinə yetirmək üçün tələb olunan minimum bacarıqların, həmçinin işlə bağlı çətinlik, həvəsləndirmə və mükafatlara fərdin adekvat cavab reaksiyalarının, həmçinin işi icra edərkən nümayiş etdirməli olduğu rəftar və hərəkətlərin minimum siyahısı)

A	A.1.	
	A.2.	
	A.3.	
B	B.1.	

5.3.2. 6.2-ci bənd ləğv edilsin.

5.4. 7-ci hissə üzrə:
5.4.1. 7.3-cü bənddə "metodlarından" sözü "metodlardan" sözü ilə əvəz edilsin;

5.4.2. 7.3.7-ci yarımbənd "dinləmə" sözdündən sonra "məzharların" sözü əlavə edilsin;

5.4.3. 7.3.9-cu yarımbənddə "müşəri qiymətləndirilməsi (məsələn, sorğu formaları)" sözləri "sorguların keçirilməsi" sözləri ilə əvəz edilsin;

5.4.4. 7.4-cü bənddə "Qiymətləndirilməni" sözü "Qiymətləndirilməni" sözü ilə, "qiymətləndirilmə" sözü "qiymətləndirmə" sözü ilə əvəz edilsin.

6. Həmin Qaydalara 4 nömrəli əlavə üzrə:
6.1. birinci cədvəlin ikinci - dördüncü sütunları aşağıdakı redaksiyada verilsin:

Kvalifikasiya standartının Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsində (AzMKÇ) səviyyəsi	
İstinad kodu: (reyestrə sıra nömrəsi, kvalifikasiya standartı sözünün abreviaturu - KS, Məşğulluq Təsnifatında kodu, AzMKÇ-də səviyyəsi)	
Sahə komissiyasının adı	

6.2. 3-cü hissə üzrə:

6.2.1. 3.1-ci bənddə Cədvəl 1 aşağıdakı redaksiyada verilsin:

Cədvəl 1	
Azərbaycan dilində ünsiyyət	
Təlim (öyrənmə) nəticələri	Qiymətləndirmə meyarları
Xarici dildə ünsiyyət	
Təlim (öyrənmə) nəticələri	Qiymətləndirmə meyarları
Hesablama əməliyyatlarını yerinə yetirmə	
Təlim (öyrənmə) nəticələri	Qiymətləndirmə meyarları
İnformasiya texnologiyaları (IT)	
Təlim (öyrənmə) nəticələri	Qiymətləndirmə meyarları
Peşə etikası	
Təlim (öyrənmə) nəticələri	Qiymətləndirmə meyarları
Sahibkarlıq	
Təlim (öyrənmə) nəticələri	Qiymətləndirmə meyarları
Şəxsi inkişaf və karyera planlaşdırılması	
Təlim (öyrənmə) nəticələri	Qiymətləndirmə meyarları
Estetika və mədəni özünifadə	
Təlim (öyrənmə) nəticələri	Qiymətləndirmə meyarları

6.2.2. 3.2-ci bənddə Cədvəl 2 üzrə:

1. dördüncü sətirdə "Müştəriönlümlülük" sözü "Müştəri məmnunluğunun təmin olunması" sözləri ilə əvəz edilsin;
2. onuncu sətirdə "etmək" sözü çıxarılsın.

ƏLİ ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 255

QƏRAR

Bakı şəhəri, 1 avqust 2023-cü il

"Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

"Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamının 2.1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 373,

№ 6, maddə 792, № 8, maddə 1118, № 11, maddə 1386; 2021, № 4, maddə 398, № 7, maddə 861, № 8, maddə 964, № 10, maddə 1167, № 11, maddə 1291; 2022, № 2, maddə 174, № 4, maddə 372, № 6, maddə 670, № 8, maddə 964, № 10, maddə 1215, № 12, maddə 1532; 2023, № 1, maddə 138, № 3, maddələr 434, 440; Azərbaycan Respublika-

sı Nazirlər Kabinetinin 2021-ci il 8 yanvar tarixli 2 nömrəli və 2023-cü il 12 may tarixli 154 nömrəli qərarları) 2-ci hissəsində "iyulun 1-dək" sözləri "oktyabrın 2-dək" sözləri ilə əvəz edilsin.

ƏLİ ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 256

QƏRAR

Bakı şəhəri, 1 avqust 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Vətəndaşlıq vəziyyəti aqtlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında" 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli, "Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməsi haqqında" 2008-ci il 5 fevral tarixli 28 nömrəli, "Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları"nın təsdiq edilməsi haqqında" 2017-ci il 11 iyul tarixli 285 nömrəli və "Sığortalananların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında" 2017-ci il 29 dekabr tarixli 618 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

"Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 587-VIQD nömrəli Qanununun təbiiyi və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanununun təbiiyi edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 616 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 avqust tarixli 1816 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 627; 2005, № 7, maddə 678; 2006, № 2, maddə 185, № 4, maddə 378, № 5, maddə 470, № 9, maddə 819, № 10, maddə 902; 2007, № 5, maddə 546, № 10, maddə 1026; 2008, № 2, maddə 114; 2010, № 7, maddə 700; 2011, № 7, maddə 737; 2012, № 2, maddə 178, № 11, maddələr 1203, 1212, № 12, maddə 1359; 2013, № 3, maddə 348, № 5, maddə 580; 2014, № 5, maddə 554, № 8, maddə 1005; 2015, № 5, maddə 669; 2016, № 2 (II kitab), maddə 389,

№ 7, maddə 1343, № 9, maddə 1585, № 11, maddə 1976; 2017, № 7, maddə 1499, № 12 (II kitab), maddə 2525; 2018, № 12 (II kitab), maddə 2760; 2019, № 3, maddə 516, № 4, maddələr 763, 781, № 8, maddə 1478; 2020, № 3, maddə 369, № 9, maddə 1206, № 10, maddələr 1273, 1304; 2021, № 2, maddə 207, № 3, maddə 274, № 9, maddə 1069; 2022, № 4, maddə 423, № 7, maddə 820, № 8, maddə 974; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 19 iyul tarixli 232 nömrəli Qərarı) ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aqtlarının dövlət qeydiyyatı Qaydası"nın 1.18-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"1.18. Ölənin şəxsinin fərdi identifikasiya nömrəsi, doğum və ölüm tarixləri barədə məlumat ölüm faktının qeyd olunduğu gün EHS vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aidiyyəti informasiya sistemlərinə ötürülür."

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 fevral tarixli 28 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 109, № 5, maddə 434, № 7, maddə 672; 2009, № 7 maddə 610, № 8, maddə 846; 2010, № 4, maddə 355, № 8, maddə

769; 2014, № 3, maddə 316, № 5, maddə 556; 2016, № 7, maddə 1343, № 11, maddə 1963, № 12, maddə 2239; 2018, № 11, maddə 2428; 2019, № 4, maddə 763; 2020, № 3, maddə 369; 2023, № 2, maddə 321) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1482, № 10, maddə 1906, № 11, maddə 2177; 2018, № 11, maddə 2432, № 12 (II kitab), maddə 2730; 2019, № 12, maddələr 2080, 2099; 2021, № 3, maddə 294, № 11, maddə 1289) ilə təsdiq edilmiş "Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahı-

sı və sənədlərin qəbulu Qaydaları"nın 3.4-cü bəndi ləğv edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 618 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2563; 2019, № 7, maddə 1321; 2021, № 3, maddə 279) ilə təsdiq edilmiş "Sığortalananların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"1.2. Bu Qaydada fərdi şəxsi hesab dedikdə "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, hər bir sığortalanan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (bundan sonra - Fond) tərəfindən sosial sığorta nömrəsi ilə açılan fərdi uçot məlumatlarının əks olunduğu hesab nəzərdə tutulur."

4.2. 3.1-ci bənddə "Məcburi dövlət sosial sığortası üzrə dövlət" sözləri "Dövlət" sözü ilə əvəz edilsin.

ƏLİ ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Nazirlər Kabineti

QƏRAR

№ 257

Bakı şəhəri, 1 avqust 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 627-VIQD nömrəli Qanununun təbiiyi və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun təbiiyi edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 dekabr tarixli 1902 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 421; 2023, № 2, maddə 315; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 210 nömrəli Qərarı) ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bənddən "bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla," sözləri çıxarılsın;

1.2. 1.2-ci, 6.2-ci bəndlər, 6.1.3-cü və 6.1.5-ci yarımbəndlər ləğv edilsin;

1.3. 5.7-ci bəndə "nəzərə alınır" sözlərindən əvvəl "(pensiya təyinatı tarixinədək)" sözləri əlavə edilsin;

1.4. 6.1.1-ci yarımbəndə "sığorta hissəsi" sözlərindən sonra ", Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği" sözləri əlavə edilsin;

1.5. 6.5-ci bənddə "6.1.3-6.1.5-ci" sözləri "6.1.4-cü" sözləri ilə əvəz edilsin.

2. Bu Qərar 2023-cü il yanvarın 1-dən təbiiyi edilir.

ƏLİ ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

ABŞ Dövlət Departamentinin baş müşavirinə Azərbaycan-Ermənistan danışıqlarının perspektivləri barədə məlumat verilib

Avqustun 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycanla Ermənistan arasında sülh prosesi, danışıqların perspektivləri və bölgədə cari vəziyyət müzakirə olunub.



Nazir Ceyhun Bayramov Ermənistanın öz öhdəliklərinə zidd olaraq, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini tam olaraq çıxarmamasının, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaları davam etdirməsinin,

kommunikasiyaların açılmasına maneçilik törətməsinin bölgədə sülh və sabitliyə xidmət etmədiyini diqqətə çatdırıb. Bununla yanaşı, guya Azərbaycanın erməni sakinləri blokada saxladığı, Laçın sərhəd-buraxılış məntəqəsinin

"qeyri-legitim" olduğu barədə iddiaların əsassız olduğu vurğulanaraq, Ermənistanın Laçın yolunda və sərhəd-buraxılış məntəqəsinə qarşı tərxiatları nəzərə alınaraq, Azərbaycanın erməni sakinlərə yardım üçün Ağdam-Xankəndi yolundan istifadə təklifinin qüvvədə qaldığı bir daha xatırlanıb. Həmçinin Azərbaycan tərəfinin erməni sakinlərinin reintegrasiya təkliflərinə Ermənistanın müdaxiləsinin qəbul edilməz olduğu bildirilib.

Tərəflər eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

FHN-in Akademiyasının məzunları püşkatma yolu ilə vəzifələrə təyin olunublar

Avqustun 3-də Fövqəladə Hallar Nazirliyində (FHN) FHN-in Akademiyasını bitirən məzunların nazirlik sistemində mövcud müvafiq vakant vəzifələrə püşkatma yolu ilə təyinatı olub.

Nazirliyin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə fəvqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, nazirliyin püşkatma komissiyasının üzvləri və FHN yanında İctimai Şuranın nümayəndələri də iştirak ediblər.



Nazir Kəmaləddin Heydərov zabit rütbəsinə layiq görülərək püşkatma yolu ilə vəzifələrə təyin olunan gəncləri təbrik edib, onlara peşəkar fealiyyətlərində uğurlar arzulayıb.

Nazir təyinatın ədalət və şəfəfliq prinsipləri əsasında reallaşdığı qeyd edərək, gənc zabitlərin fəvqəladə halların qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

şısının alınması və noticələrinin aradan qaldırılması sahəsində üzvlərinə düşən vəzifələrini layiqincə yerinə yetirəcəklərinə, onların Vətənə və dövlətə sudaqatlı xidmət edəcəklərinə əminliyini ifadə edib.

Sonra 2023-cü ildə FHN-in Akademiyasında sayı təhsilini bakalavriat səviyyəsində başa vuran 100 məzun və magistratura səviyyəsində başa vuran 15 məzun vakant vəzifələrin yer aldığı qapalı zərfləri çəkməklə püşkatma yolu ilə FHN sistemində müxtəlif vəzifələrə təyin ediləblər.

İordaniyanın səfiri: "Azərbaycan tərəfindən irəli sürülən qlobal təşəbbüslər təqdirəlayiqdir"

Avqustun 3-də xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Sami Abdulla Göşehini ölkəmizdəki diplomatik fəaliyyət müddətini başa çatması ilə əlaqədar qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında iktisadi, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov fəaliyyəti müddətində Azər-



baycan və İordaniya arasında münasibətlərin inkişafında göstərdiyi səylərə görə səfir Sami Abdulla Göşehiyə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

İki ölkə arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, humanitar, mədəniyyət, turizm və sair sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq

gündəliyinin mövcudluğundan bəhs edən nazir əlaqələrin inkişafında qarşılıqlı təmasların, siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyətini qeyd edib. Regional və beynəlxalq təşkilatlar, platformalar, o cümlədən Qoşulmama Hərəkatı (QH), İslam Əməkdaşlıq

Təşkilatı (İƏT) çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulanıb.

Səfir Sami Abdulla Göşehi Azərbaycanda səfir qismində diplomatik fəaliyyətdə olduğu müddət ərzində ölkəmiz tərəfindən irəli sürülən qlobal təşəbbüslərin təqdirəlayiq olduğunu bildırıb. İordaniya ilə Azərbaycan arasında müxtəlif sahələrdə daha da genişləndirilməsinə çalışılıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Hesablama Palatası və Pakistanın Baş Auditor Ofisi arasında anlaşma memorandumunu imzalanıb



Şuşa şəhərində Azərbaycan Respublikası Hesablama Palatası və Pakistan İslam Respublikası Baş Auditor Ofisi arasında anlaşma memorandumunun yenilənərk imzalanması mərasimi keçirilib.

Palatadan AZƏRTAC-a bildirilib ki, sənədi Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Pakistan İslam Respublikasının Baş Auditoru Muhammad Acmal Qondal imzalayıblar.

Sənəd özündə mövcud qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi, eyni zamanda konar dövlət maliyyə nəzarəti sahəsində potensialın artırılması istiqamətində birgə fəaliyyətlərin daha məhsuldar təşkilini ehtiva edir.

İmzalanma mərasimindən sonra Pakistan Baş Auditor Ofisinin nümayəndəsi Hesablama Palatasının maliyyə hesabatlarının auditinin noticələri barədə təqdimatla çıxış edib.

Daha sonra isə Hesablama Palatasının sədri ilə Pakistan İslam Respublikası Baş Auditoru arasında dostluq və əməkdaşlıq əlaqələrinin gələcək perspektivləri, eləcə də potensialın gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan ICAPP-ın tədbirlərində təmsil olunacaq

Avqustun 4-7-də Monqolustanın paytaxtı Ulan-Bator-da hakim Monqolustan Xalq Partiyasının evsahibliyi ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Gənclər Qolunun VI və Qadınlar Qolunun VII iclasları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, ICAPP-ın dövəti ilə Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri - partiyanın Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və YAP Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hülya Məmmədli həmin tədbirlərdə iştirak edəcəklər.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası ICAPP Daimi Komitəsinin üzvüdür və təşkilatın bir sıra tədbirlərinə evsahibliyi edib.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Şuşada keçirilmiş "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Qlobal Media Forumunun iştirakçılarna qarşı sosial şəbəkələrdə aparılan təhdid kampaniyası ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: "İyulun 21-23-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilmiş, dünyanın 49 ölkə-

Medianın İnkişafı Agentliyi Şuşa Qlobal Media Forumunun iştirakçılarna qarşı aparılan təhdid kampaniyası ilə bağlı bəyanat yayıb

sindən 150 xarici qonağın, o cümlədən 34 ölkənin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat, media qurumu rəhbərlərinin, yüksəksoviyyəli media ekspertlərinin və jurnalistlərin iştirak etdikləri "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" Qlobal Media Forumu gələcəyəyönümlü ciddi, peşəkar mesajları ilə beynəlxalq ictimai rəyde mühüm əhəmiyyət kəsb edən tarixi hadisə kimi xarakterizə olunaqdadır".

Həmçinin bildirilir ki, forumun keçirilməsində məqsəd az qala işq

sürəti ilə yenilənən, texnoloji innovasiyalara şahidlik edən dünyamızda insanlara ictimai əhəmiyyətli xəbərlər verən jurnalistikanın gələcək inkişaf istiqamətlərini müzakirə etmək olub. Forumda rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər və bu kontekstdə medianın rolu barədə ətraflı müzakirələr aparılıb, ənənəvi medianın bugünkü rolu, gələcəyi, yeni tendensiyalar fonunda jurnalistikada yaranan çətinliklər və aktuallaşan yeni istiqamətlər, eləcə də bu sahədə rəqəmsal alətlərin tə-

biqinin yaratdığı noticələr diqqət mərkəzində olub.

"Lakin təəssüflərlə olsun ki, "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Qlobal Media Forumunun mahiyyətini bilərəkdən siyasətləşdirməyə çalışan Ermənistan hökuməti və ona yaxın dairələr öz məhdud mərkəzlilik maraqlarından çıxış edərək bu mötəbər tədbirdə iştirak etmiş yüksəksoviyyəli ekspertlər, beynəlxalq ictimai rəyde nüfuzlu malik olan jurnalistlər haqqında sosial şəbəkələrdə qaraxma və nifrət kampaniyası aparır, onların reputasiyasına

kölgə salmağa cəhd edərək media etika-

si ilə heç bir halda uyumayan mövqə sərgiləyirlər. Biz Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi olaraq Azərbaycan jurnalistləri adından belə qaraxma kampaniyasını pisləyir, bunu azad sözbə və jurnalistikaya qarşı terror kimi qiymətləndirir, peşəkar prinsipləri rəhbər tutaraq keçirilmiş və yalnız müasir medianın problemlərinə, inkişaf perspektivlərinə həsr olunmuş forumun nifrət nitqinə alət edilməsinin yolverilməz olduğunu bəyan edirik", - deyərək bəyanatda qeyd olunur.

Fransa portalı Şuşa ilə bağlı reportaj yayımlayıb

Fransanın "Musulmans en France" portalı Azərbaycanın Qarabağ bölgəsi, o cümlədən Şuşa ilə bağlı reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rus İcması sədrinin birinci müavini, siyasi icmalçı, CBC telekanalının müxbiri Anastasiya Lavrina tərəfindən dünyəşöhərləli fotojurnalist Rza Deqati ilə birlikdə hazırlanan reportajda birinci müharibədən sonra Azərba-

canın Qarabağ bölgəsində, o cümlədən Şuşada ermənilər tərəfindən törədilmiş kütləvi dağıntılar və talanlar barədə danışılır, şahid ifadələrinə geniş yer verilir.

Reportajda 2020-ci ildə 44 günlük müharibədən azad edilən Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olduğu bildirilir. Qeyd olunur ki, Şuşanın azad edilməsi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun keçirdiyi uğurlu döyüşlərinin nəti-

cəsidir. Şuşa şəhərinin azad olunması ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edilib.

Süjetdə həmçinin Şuşanın tarixi haqqında məlumat verilir. Anastasiya Lavrina və Rza Deqati Birinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı, 1992-ci ildə Şuşa özünümüdafiə batalyonunun yaradıcısı Ramiz Qəmbərovun ailəsində olub. Milli Qəhrəmanın qardaşı Hafiz Qəmbərov və digər yaxınları onunla bağlı xatirələrini

bölmüşüblər. Bildirilib ki, R.Qəmbərov Şuşanın bütün qolbi ilə sevirə və doğma şəhəri uğrunda son nəfəsinə qədər döyüşdü. Hafiz Qəmbərov Şuşada olan evlərinin dağıntıları qarşısında göz yaşlarını saxlaya bilmir, başlarına gələnləri nəql edir. Bildirir ki, 1992-ci ildə şəhər işğal olunduğu bütün əhali mal-mülkünü qoyaraq şəhəri tərk edib.

Reportajda Rza Deqati də şəxsen tanışdığı Ramiz Qəmbərovla son görüşü barədə xatirələrindən danışır. Qeyd edir ki, 1992-ci ilin aprelinde Şuşa mühasirəyə alındıqda, Ramiz Qəmbərovla çay süfrəsində bir şəkil çəkib və onu "Şuşada sonuncu çay" adlandırdı. Sonradan bu şəkil nənəi Azərbaycanca, bütün dünyada ən məşhur fotoalardan birinə çevrilib.

Rza Deqati Ramiz Qəmbərovun qəhrəmanlığında da danışır. Bildirir ki, o, Şuşadan çıxmayacağını, şəhəri müdafiə edəcəyini və son damla qanıma qədər döyüşəcəyini deyib, hə-

yatda olduğu müddətdə buradan heç bir düşmənin keçmə bilməyəcəyini qeyd edib. R.Deqati Ramiz Qəmbərovun çox zərərətli biri olduğunu, yoldaşları ilə daim deyib-güldüyünü bildirir. Süjetdə həmçinin diqqətə çatdırılıb ki, işğal illərində Şuşadakı məscidlər, tarixi və mədəniyyət abidələri dağıdılıb, tanınmış şəxsiyyətlərin, o cümlədən Natəvan, Üzeyir bəy Hacıbəyli və Bülbülün büstləri vandalizmə məruz qalıb və satılıb. Yalnız Şuşa azad edildik-

dən sonra həmin heykəllər əvvəlki yerinə qaytarılıb. Sonda vurğulanıb ki, Şuşa uğrunda canlarını qurban verən şəhidlərin ruhu bu gün şadıddır. Çünki onların uğrunda canlarından keçdiyi Şuşa bu gün azaddır.

MUSULMANS EN FRANCE



Portrait of Ramiz Qamborov, a hero of the First Karabakh War, in a portrait from the "Musulmans en France" portal.

don sonra həmin heykəllər əvvəlki yerinə qaytarılıb. Sonda vurğulanıb ki, Şuşa uğrunda canlarını qurban verən şəhidlərin ruhu bu gün şadıddır. Çünki onların uğrunda canlarından keçdiyi Şuşa bu gün azaddır.

İdman

"Qarabağ" - futbolumuzun uğur simvolu

Ağdamın "Qarabağ" klubu UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iki oyunun nəticəsinə əsasən Polşa "Rakov"una uduzaraq mübarizəni dayandırır. Komandamız yəqin UEFA Avropa Liqasında davam edəcək.

Matçın təhlilində gəldikdə onu deyərək, "Rakov" topu "Qarabağ"ın verərkən daha çox nəticəni qorumağa üstünlük verdi. Ağdamlılar topa sahib olsalar da, 3-cü zonada faydalı iş əməsini istənilən səviyyəyə çatdırı bilmədilər.

Polşa klubunun əsas hədəfi topsuz oyunda iştirak etmək, "Qarabağ"ın oyun qurarkən müdafiə xəttini irəli çəkəməsi nəticəsində yaranan boşluqlardan faydalanmağa nail olması idi. Bir neçə epizodda buna müvəffəq olsalar da, yaranan firsətlərdən istifadələri kimi yararlanı bilmədilər. İlk hissədə ən diqqətçəkən məqam Ağdam klubunun real qol epizodları sarıdan əziyyət çəkəməsi idi. Ancaq unutmayaq ki, meydanın rəqibə aid hissəsində tətbiq edilən pressingdən ağdamlılar faydalandılar. Qazanın topla zamanında sürət verilməyəcəyinə görə rəqibin meydanın özünə aid hissəsində çətinlik yaşadığı hiss olundu.

Fasilədən sonra ümumi hesabda geri olduğuna görə daha çox hücum variantını düşündü "Qarabağ" idi. Sadəcə olaraq, hücum çıxarkən itirilən topla, xüsusilə xətlərə məsafədə verilən boşluqlar rəqibin ani hücumları ilə nəticələndi. Belə hücumlardan biri qolla sonlandı. Hesabda geri düşən ağdamlılar hücumlarının kəməsinə artırdılar. Nəticədə Cica hesabında tarazlığı bərpa etdi. Ən diqqətçəkən "Qarabağ"ın hücumları mərkəzdən uzun ötürmələrlə rəqibin cinahlarına doğru yayması idi. Bütün cəhdlərə baxmayaraq, ağdamlılar yaranan qol epizodlarını dəyərləndirə bilmədilər.

Təəssüflər olsun ki, matçdan sonra bözi media resurslarında, sosial şəbəkələrdə "Qarabağ"ın Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yüksəlmə bilməməsinə faciə dərəcəsinə çatdırırlar, klub rəhbərliyini və baş məşqçi Qurban Qurbanovu əsassız günahlandıraraq meydanı çıxırdılar.

Futbol elə bir idman növüdür ki, bu yolda uğursuzluqlar da var, uğurlar da. Elə buna görə, hansısa oyuna, nəticəyə baxıb dərhal Ağdam klubu rəhbərliyi, o cümlədən onun baş məşqçisi barədə hökm çıxarmaq həm tələskənlik, həm də qeyri-objektivlikdir. Bunlar özünü "Rakov"la matçdan sonra daha qabarıq şəkildə göstərir.

"Qarabağ"ın Çempionlar Liqasında mübarizəni dayandırmasının səbəbini



Qurban Qurbanovda axtarılan da var, məsələnin kökünü başqa səbəblərdə olduğunu görürlər də. Biz tərəf tuturuq, ancaq kimsənin haqqını da tapdalanmırıq istəmirik. Öncə ona diqqət yetirik ki, ardıcıl 10 ildir Ağdam klubunu avrokuboklarda qrup mərhələsinə yüksəldən Qurban Qurbanovdan bu "futbol dahiləri" ən yüksək nəticəni tələb etməyə başlayıblar. "Rakov" matçından sonra homin şəxslər elə qarayaxma kampaniyasına başladılar ki, sanki Azərbaycan böyük futbol ölkəsidir, klublarımız hər il avrokuboklarda 1/8 finala yüksəlib, amma bizim xəbərimiz yoxdur. Bir məğlubiyyəti əsas götürərək son 9 ildəki qələbələr unudulursa, komandanın zəhmətinə kölgə salırsanız, demək, məqsəd uğurlarımızı deyil, kiçik neqativləri şişirtməklə "gözdənsalma" kampaniyası aparmaqdır.

Xatırlatmaq yerinə düşərdi ki, Qurban Qurbanov "Qarabağ"ı baş məşqçi təyin edildikdən sonra ardıcıl bir neçə mövsüm komanda çempionluq üzünü görmədi. Lakin klub rəhbərliyi gənc mütəxəssisə inandı, onunla işbirliyini davam etdirdi. Nəticə isə göz qabağındadır: çempionluqlar və avrokuboklardakı uğurlar bir-birini əvəzləməyə başladı: 10 dəfə ölkə çempionluğu, 7 dəfə UEFA Avropa Liqasının, bir dəfə isə Çempionlar Liqasının və Konfrans Liqasının qrup mərhələsinə və 2 dəfə play-off-a vəsiqə...

Ən önəmli məqamlardan biri isə budur ki, məhz Qurban Qurbanovun sayəsində

"Qarabağ" təkə futbol oynamadı, eyni zamanda getdiyi hər ölkədə Qarabağ həqiqətini dünyaya çatdırdı. İşğal altında olan şəhəri - Ağdamı təmsil etdiyini hamı bildi. Yüz milyonlar qarşısında nümayiş etdirdiyi oyunlarla "Qarabağ" döyüşkən və cəsarətli komanda olduğunu, mübarizliyini hər bir azərbaycanlının ruhunda yer aldığıni nümayiş etdirdi. Əlbəttə, bunun əsas səbəbi uzunmüddətli fəaliyyət proqramı, icraçıların peşəkarlığı, işinə sevgi və hörmətdən qaynaqlanırdı. Təbii ki, bütün bu uğurlarda klub rəhbərliyinin və baş məşqçi kimi Qurban Qurbanovun uzun illər ərzində apardığı məqsədyönlü fəaliyyət strategiyası ön planda yer alır.

"Qarabağ" yoluna Avroliqada davam edir. Bu qarayaxma kampaniyası aparılaraq anlamırlar ki, bu yöndəmsiz əməlləri komandanı ruhdan sala bilər. Bütün bunlara baxmayaraq, "Qarabağ"sevərlər, Azərbaycan futbolunun inkişafını istəyən hər bir kəs Qurban Qurbanovun mübariz komandasının hələ çox uğurlar qazanacağına inanır və güvənir. Necə ki, "Qarabağ"ın bizi qazandıqı möhtəşəm qələbələrle sevincidirdiyi kimi...

Həmin "klaviatura qəhrəmanları" arzuolunmaz hərəkətləri ilə Qurban Qurbanovun əziyyətinə, zəhmətinə və klub rəhbərliyinin gördüyü işlərə kölgə sala bilməzlər. Çünki "Qarabağ" Azərbaycanın qürurudur, futbolumuzun yüksəlişinin simvoludur.

Elçin CƏFƏROV,
"Azərbaycan"

"Neftçi" və "Sabah" növbəti mərhələdə

Dünya UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilib. Turnirdə mübarizə aparən təmsilçilərimizdən "Neftçi", "Sabah" və "Qəbələ" növbəti matçlarına çıxıblar.

Paytaxtın "Sabah" komandası Latviyanın RFS komandasını qəbul edib. Təmsilçimiz səfərdə qazınan 2:0 hesablı qələbənin revanşında evində də rəqibdən üstün olub - 2:1. Komandamızın növbəti mərhələdə rəqibi Serbiya "Partizan"ı olacaq.



Paytaxtın "Neftçi" klubu isə evdə Bosniya və Herseqovinanın "Jeleznıçar" kol-

lektivi ilə üz-üzə gəlib. İlk matçda qeydə alınan qollu heç-heçənin (2:2) cavab qarşılaşması "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın 3-cü təsnifat mərhələsindəki rəqibi Türkiyənin "Beşiktaş" klubu olacaq.

Digər təmsilçimiz "Qəbələ" isə Kiprdə "Omoniya" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında Qəbələdəki ilk oyun isə komandamızın 2:3 hesablı məğlubiyyəti ilə başa çatmışdı.

B İ L D İ R İ Ş

"Bakı Sığorta" ASC-nin "Baş ofis"i 14.07.2023-cü il və Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov, 15 ünvanında yerləşən struktur bölmələri 31.07.2023-cü il tarixlərdən etibarən yeni ünvanında fəaliyyət göstərəcəklər.

"Bakı Sığorta" ASC-nin yeni ünvanı - Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 120

"Bakı Sığorta" ASC

Əlaqə telefonları:

BAŞ REDAKTOR
Bəxtiyar SADIQOV

Qəbul otağı - 539-68-71, Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 539-63-82, 432-37-68
Baş redaktor müavinləri - 538-86-86, 434-63-30, 539-72-39, Humanitar siyasət şöbəsi - 538-56-60
Məsul katib - 539-43-23, İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11, Məsul katib müavinləri - 539-44-91, Fotoilustrasiya şöbəsi - 538-84-73, Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00, Kompüter mərkəzi - 538-20-87, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55, Mühəsibathüq - 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə
contact@azerbaijan-news.az
az.reklam@mail.ru



www.azerbaijan-news.az

**Qeydiyyat № 1**

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 5479
Sifariş 1937

Qiyəti 40 qəpik

OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə
abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC (012) 598-49-55, (051) 225-02-13
"Azər mətbuatçıyı" ASC (012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC (012) 594-09-59
"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00
"City press" MMC (055) 819-09-26

1 illik - 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) **manat**
6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) **manat**
3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) **manat**

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

**Daha çox imkanlar: Azərbaycana uçuş həyata keçirən aşağıbüdcəli aviaşirkətlərin sayı artıb**

Bakı indi Avropa və Asiya şəhərlərinə büdcəli səyahət etmək üçün daha çox imkanlar təklif edir. Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlara həyata keçirən xarici aşağıbüdcəli aviaşirkətlərin sayı 15-ə çatıb.

Bunu Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirdi.

T.Həsənov qeyd edib ki, büdcəli səyahət edənlərin ehtiyaclarını ödəmək üçün daha çox aviaşirkətin cəlb edilməsi istiqamətində işlər fəal şəkildə davam etdirilir.

2023-cü ilin birinci yarısında Bakı hava limanına uçuşlara həyata keçirən aviaşirkətlərin sırasına "RedWings", "WizzAir Malta", "Flyadeal" və "Air Cairo" əlavə olunub. Bu gün Bakıdan Ankara, İstanbul, İzmir, Dubay, Şarja, Dammam, Ciddə, Ər-Riyad, Əbu-Dabi, Aktau, Tel-Əviv, Budapeşt, Roma və s. kimi müxtəlif şəhərlərə aşağıbüdcəli aviaşirkətlərlə səyahət etmək mümkündür.



"Bu məlumatlar yeni aviaşirkətlərin cəlb edilməsi və sənəşinlər üçün imkanların genişləndirilməsi istiqamətində gedən davamlı fəaliyyətimizi təsdiqləyir. 2019-cu ildən etibarən xarici aşağıbüdcəli aviaşirkətləri seçən sənəşinlərin sayı 29 faizə yüksəlib. Biz bundan sonra da büdcəli səyahət üçün yeni perspektivlər açmağa və Bakını daha da əlçatan və cəlbədiçi turizm məkanına çevirməyə davam edəcəyik." - deyər Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru vurğulayıb.

Ölkəmizin regional hava limanlarını xarici aviaşirkətlərə baza aeroportu kimi təqdim etməyə hazır olduğunu bildirdən Teymur Həsənov qeyd edib ki, bu aeroportların imkanlarından istifadə edilməsi istiqamətində addımlar atılır, bu da Azərbaycana, Azərbaycandan yeni istiqamətlərin açılmasına töhfə verir.

Azərbaycanın beynəlxalq hava limanlarına yeni aviadaşıyıcıların cəlb edilməsi ölkədə beşinci və yeddinci qrup hava azadlığının fəaliyyəti çərçivəsində baş verir. Bu qruplar xarici aviadaşıyıcılara Azərbaycan aviaşirkətləri ilə bərabər hüquqlar və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq. Qeyd edək ki, "Azərişiq" ASC bütün regionlarda yenidənqurma işlərini davam etdirir. Layihə 100-dən artıq kəndi əhatə edir.

"Azərişiq" ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən "Azərişiq" ASC bölgələrdə elektrik şəbəkələrinin yenidən qurulması, əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması yönündə işlərini davam etdirir. Hacıqabul rayonu Abdalabad, Rəncəbor və Qubalıbaloğlan kəndlərində ötən əsrin 60-70-ci illərində qurulmuş şəbəkə keyfiyyətini itirmişdi. Küllüki və yağışlı havada elektrik enerjisinin verilməsində yaranan məcburi fasilələr sakinlər üçün çətinlik yaradırdı.

"Azərişiq" ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, Hacıqabul rayo-

nunda aparılan işlər çərçivəsində Abdalabad kəndində elektrik şəbəkə tamamilə ye-

nidən qurulur. Kənddə 20 ədəd müasir tipli KTM-in quraşdırılması nəzərdə tutulub. Eyni zamanda 16 km 10 kV-luq hava və 63 km 0.4 kV-luq sip kəbl xətləri çəkilir.

Paralel olaraq Rəncəbor və Qubalıbaloğlan kəndlərində də elektrik enerjisi təchizatının yenidən qurulması yönündə lazımi işlər görülür. Kəndlərdə 35 ədəd müasir tipli KTM quraşdırılır, 36 km 10 kV-luq

hava və 107 km 0.4 kV-luq sip kəbl xətləri çəkilir, 0.4 və 10 kV-luq yeni dömir dayaqlar basdırılır. İşlər yekunlaşdıqdan sonra ümumilikdə 2500-ə yaxın abonent dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.

Qeyd edək ki, "Azərişiq" ASC bütün regionlarda yenidənqurma işlərini davam etdirir. Layihə 100-dən artıq kəndi əhatə edir.

«AZƏRBAYCAN»
qəzetinin reklam xidməti
539-49-20

ALLAH RƏHMƏT ELƏSİN!

Xalq şairi Nəriman Həsənzadə Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fəvqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov

ANASININ

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.